

2211_Az_Qiyabi_Yekun imtahan testinin sualları**Fənn : 2211 Maliyyə nəzəriyyəsi**

1 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

2 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

3 Maliyyənin meydana gəlməsinin səbəblərini seçib göstərin. 1. əmtəə-pul münasibətlərinin meydana gəlməsi; 2. dövlətin yaranması; 3. vergilərin tutulması 4. kredit münasibətlərinin yaranması; 5. rəqabətin mövcudluğu.

- ☐ 4; 5
- ☒ 1; 2
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

4 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ heç birinin
- ☒ Pul fondlarının
- ☐ Pul vəsaitlərinin;
- ☐ Milli gəlirin;
- ☐ Qiymətli kağızların;

5 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ Pul vəsaitlərinin;
- ☒ Pul fondlarının
- ☐ heç birinin
- ☐ Qiymətli kağızların;
- ☐ Milli gəlirin;

6 Maliyyənin nəyin formalaşdırılmasında iştirak edir?

- ☐ heç birinin
- ☐ Pul vəsaitlərinin;
- ☐ Milli gəlirin;
- ☐ Qiymətli kağızların;
- ☒ Pul fondlarının

7 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Rəqabətin mövcudluğu.
- ☐ Monopoliyaların mövcudluğu
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;

8 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Rəqabətin mövcudluğu.
- ☐ Monopoliyaların mövcudluğu
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;

9 Maliyyənin meydana gəlməsinin səbəbləri.

- ☐ Rəqabətin mövcudluğu.
- ☒ Əmtəə-pul münasibətlərinin və dövlətin meydana gəlməsi;
- ☐ Kapitalizm cəmiyyətinin yaranması;
- ☐ Mərkəzləşdirilmiş iqtisadi sistemin ləğvi;
- ☐ Monopoliyaların mövcudluğu

10 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ dövlət büdcəsinin
- ☐ müəssisələrin
- ☐ maliyyə münasibətlərinin;
- ☐ qiymətli kağızların
- ☒ pulun

11 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ müəssisələrin
- ☐ maliyyə münasibətlərinin;
- ☒ pulun
- ☐ dövlət büdcəsinin
- ☐ qiymətli kağızların

12 Maliyyə münasibətləri nəyin meydana gəlməsi ilə yaranıb?

- ☐ müəssisələrin
- ☒ pulun
- ☐ dövlət büdcəsinin
- ☐ qiymətli kağızların
- ☐ maliyyə münasibətlərinin;

13 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir?

- ☐ növbəti bölgünü
- ☒ sahələrarası bölgünü;
- ☐ sonrakı bölgünü
- ☐ yenidən bölgünü;
- ☐ ilkin bölgünü;

14 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir?

- ☐ sonrakı bölgünü

- ☒ sahəlararası bölgünü;
- ☐ növbəti bölgünü
- ☐ ilkin bölgünü;
- ☐ yenidənbölgünü;

15 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir?

- ☐ sonrakı bölgünü
- ☒ sahəlararası bölgünü;
- ☐ növbəti bölgünü
- ☐ ilkin bölgünü;
- ☐ yenidənbölgünü;

16 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- ☒ 3; 4
- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

17 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 3; 4
- ☐ 1; 3
- ☐ 3; 5

18 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir? 1. istehsal fondlarının; 2. əhalinin real gəlirlərinin; 3. milli gəlirin; 4. ÜDM 5. suda fondunun;

- ☒ 3; 4
- ☐ 1; 5
- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3

19 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir? 1. növbəti bölgünü; 2. sahəlararası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- ☐ 1; 5
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 4; 5
- ☒ 2; 4

20 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələrə əhatə edir? 1. növbəti bölgünü; 2. sahəlararası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- ☒ 2; 4
- ☐ 4; 5
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

21 Maliyyə metodu vasitəsi ilə bölgü hansı səviyyələri əhatə edir? 1. növbəti bölgünü; 2. sahələrarası bölgünü; 3. ilkin bölgünü; 4. təsərrüfatdaxili bölgünü; 5. yenidənbölgünü;

- ☐ 4; 5
- ☐ 1; 5
- ☒ 2; 4
- ☐ 1; 3
- ☐ 3; 5

22 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☒ milli gəlirin
- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ suda fondunun
- ☐ əhalinin real gəlirlərinin
- ☐ istehsal fondlarının

23 Hansı obyektin bölgüsü və yenidənbölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ istehsal fondlarının
- ☐ əhalinin real gəlirlərinin
- ☐ suda fondunun
- ☒ milli gəlirin

24 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

25 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

26 Düzgün ifadəni seçib göstərin

- ☐ istənilən iqtisadi münasibətlər maliyyə münasibətləridir
- ☐ istənilən pul münasibətləri maliyyə münasibətləridir
- ☐ iqtisadi münasibətlər ancaq pul və ya maliyyə münasibətləridir
- ☒ istənilən maliyyə münasibətləri pul münasibətləridir
- ☐ istənilən kredit münasibətləri maliyyə münasibətləridir

27 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☐ dəyərin pulla ifadəsiniün hərəkətidir
- ☐ dəyərin qarşılıqlı hərəkətidir
- ☒ dəyərin birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ sadəcə dəyərin hərəkətidir

28 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☐ dəyər pulla ifadəsiniun hərəkətidir
- ☐ dəyər qarşılıqlı hərəkətidir
- ☒ dəyər birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ sadəcə dəyər hərəkətidir

29 Maliyyəyə aid olan spesifik cəhəti seçib göstərin:

- ☐ pul vəsaitlərinin hərəkətidir
- ☐ dəyər pulla ifadəsiniun hərəkətidir
- ☐ dəyər qarşılıqlı hərəkətidir
- ☒ dəyər birtərəfli və əvəzsiz hərəkətidir
- ☐ sadəcə dəyər hərəkətidir

30 Maliyyənin əsas prinsiplərini göstərin:

- ☐ məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- ☐ tamlıq; aşkarlıq; vahidlik
- ☐ maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- ☒ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- ☐ maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat

31 Maliyyənin əsas prinsiplərini göstərin:

- ☐ məqsədyönlü təyinat; tamlıq; aşkarlıq
- ☐ tamlıq; aşkarlıq; vahidlik
- ☐ maddi məhsuliyət; sərbəstlik; maddi maraq
- ☒ vahidlik; balanslaşdırma; məqsədyönlü təyinat;
- ☐ maddi məhsuliyət; vahidlik; məqsədyönlü təyinat

32 Maliyyənin əsas prinsiplərini göstərin: 1. vahidlik; 2. balanslaşdırma; 3. tamlıq; 4. maddi məhsuliyət; 5. məqsədyönlü təyinat;

- ☐ 2, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5

33 Maliyyənin əsas prinsiplərini göstərin: 1. vahidlik; 2. balanslaşdırma; 3. tamlıq; 4. maddi məhsuliyət; 5. məqsədyönlü təyinat;

- ☐ 2, 4, 5
- ☐ 2, 3, 5
- ☐ 1, 2, 4
- ☒ 1, 2, 5
- ☐ 3, 4, 5

34 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 4, 5)
- ☐ (2, 3, 5)
- ☐ (1, 2, 5)
- ☒ (1, 3, 5)

☐ (3, 4, 5)

35 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 4, 5)
☐ (2, 3, 5)
☐ (1, 2, 5)
☒ (1, 3, 5)
☐ (3, 4, 5)

36 Hansı münasibətlər maliyyə münasibətlərinə aiddir? 1. dövlət büdcəsinin formalaşdırılması ilə əlaqədar müəssisələrlə dövlət arasında yaranan münasibətlər; 2. müəssisələr arasında alqı-satqı zamanı yaranan münasibətlər; 3. dövlət büdcədən kənar fondların formalaşdırılması ilə əlaqədar fiziki şəxslərlə dövlət arasında yaranan münasibətlər; 4. müəssisələrlə kommersiya kredit təşkilatları arasında yaranan münasibətlər; 5. dövlət büdcədən kənar fondların vəsaitlərinin istifadəsi ilə əlaqədar dövlətlə əhali arasında yaranan münasibətlər;

- ☐ (2, 4, 5)
☐ (2, 3, 5)
☐ (1, 2, 5)
☒ (1, 3, 5)
☐ (3, 4, 5)

37 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ☐ maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
☐ maliyyə dövlətin pul fondlarının məcmusudur
☐ maliyyə pul fondlarının məcmusudur
☒ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
☐ maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

38 Sadalananlardan hansı maliyyənin mahiyyətini tam ifadə edir?

- ☐ maliyyə dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərin məcmusudur
☐ maliyyə dövlətin pul fondlarının məcmusudur
☐ maliyyə pul fondlarının məcmusudur
☒ maliyyə mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondlarının formalaşması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərin məcmusudur;
☐ maliyyə dövlətin və müəssisələrin pul fondlarının məcmusudur

39 Maliyyə təkraristehsal prosesinin hansı fazasını baş verir?

- ☐ İstehlak
☐ Bölgü; istehlak
☐ İstehsal;bölgü
☒ bölgü
☐ Mübadilə;bölgü

40 Maliyyə təkraristehsal prosesinin hansı fazasını baş verir?

- ☐ İstehlak
☐ Bölgü; istehlak
☐ İstehsal;bölgü

- ☒ bölgü
☐ Mübadilə; bölgü

41 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- ☐ (1; 5;)
☐ (4; 5;)
☒ (3; 5;)
☐ (1; 3;)
☐ (2; 4;)

42 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- ☐ (4; 5;)
☐ (1; 3;)
☐ (2; 4;)
☐ (1; 5;)
☒ (3; 5;)

43 Maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır? 1. Qiymətli kağızlar; 2. Mübadilə; 3. Pul; 4. bölgü; 5. Dövlət;;

- ☐ (1; 3;)
☒ (3; 5;)
☐ (2; 4;)
☐ (1; 5;)
☐ (4; 5;)

44 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- ☐ istehsal; bölgü; mübadilə
☒ Pul; Dövlət
☐ Dövlət; Qiymətli kağızlar
☐ Mübadilə; Banklar
☐ bölgü; mübadilə

45 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- ☐ Mübadilə; Banklar
☐ istehsal; bölgü; mübadilə
☐ Dövlət; Qiymətli kağızlar
☒ Pul; Dövlət
☐ bölgü; mübadilə

46 Tarixi baxımdan maliyyə münasibətlərinin meydana gəlməsinin əsas səbəbləri hansılardır?

- ☐ Mübadilə; Banklar
☐ Dövlət; Qiymətli kağızlar
☒ Pul; Dövlət
☐ bölgü; mübadilə
☐ istehsal; bölgü; mübadilə

47 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıji və sabitləşdiriji;

- ☐ (1; 5;)
☐ (1; 3;)

- ☐ (3; 5;)
☒ (2; 4;)
☐ (4; 5;)

48 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıjı və sabitləşdiriji;

- ☐ (1; 3;)
☒ (2; 4;)
☐ (4; 5;)
☐ (1; 5;)
☐ (3; 5;)

49 Maliyyənin funksiyalarını göstərin: 1. tənzimləmə; 2. nəzarət; 3. sabitləşdiriji; 4. bölgü; 5. stimullaşdırıjı və sabitləşdiriji;

- ☐ (4; 5;)
☒ (2; 4;)
☐ (1; 3;)
☐ (3; 5;)
☐ (1; 5;)

50 Maliyyənin funksiyalarını göstərin:

- ☐ stimullaşdırıjı və sabitləşdiriji
☒ nəzarət və bölgü
☐ tənzimləmə və beynəlxalq
☐ təkraristehsal və sosial
☐ sosial və sabitləşdiriji;

51 Maliyyənin funksiyalarını göstərin:

- ☐ tənzimləmə və beynəlxalq
☒ nəzarət və bölgü
☐ stimullaşdırıjı və sabitləşdiriji
☐ sosial və sabitləşdiriji;
☐ təkraristehsal və sosial

52 Maliyyənin funksiyalarını göstərin:

- ☐ stimullaşdırıjı və sabitləşdiriji
☐ təkraristehsal və sosial
☐ tənzimləmə və beynəlxalq
☐ sosial və sabitləşdiriji;
☒ nəzarət və bölgü

53 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ kredit fondlarının
☐ istehsal və qeyri istehsal fondlarının
☒ Milli gəlirlərin
☐ istehsal fondlarının
☐ əhalinin gəlirlərinin;

54 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ istehsal fondlarının
☒ Milli gəlirlərin
☐ kredit fondlarının

- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ əhalinin gəlirlərinin;

55 Hansı obyektin bölgüsü maliyyə vasitəsi ilə həyata keçirilir?

- ☐ istehsal və qeyri istehsal fondlarının
- ☐ istehsal fondlarının
- ☒ Milli gəlirlərin
- ☐ əhalinin gəlirlərinin;
- ☐ kredit fondlarının

56 Maliyyə nədir?

- ☐ pul fondlarının məجمusu
- ☐ dövlətin pul vəsaitləridir
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məجمusudur
- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;

57 Maliyyə nədir?

- ☐ pul fondlarının məجمusu
- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- ☐ dövlətin pul vəsaitləridir
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məجمusudur

58 Maliyyə nədir?

- ☐ dövlətin pul vəsaitləridir
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşdırılması, bölgüsü və istifadəsi ilə bağlı iqtisadi münasibətlərdir;
- ☐ dövlətin pul vəsaitlərinin formalaşması ilə bağlı iqtisadi münasibətlərdir
- ☐ pul fondlarının məجمusu
- ☐ dövlətin və müəssisələrin pul fondlarının məجمusudur

59 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məجمusu: belə adlanır:

- ☐ Maliyyə mexanizmi
- ☐ Maliyyə strategiyası
- ☐ Maliyyə planlaşdırılması
- ☒ Maliyyə siyasəti
- ☐ Maliyyə taktikası

60 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məجمusu: belə adlanır:

- ☐ Maliyyə planlaşdırılması
- ☒ Maliyyə siyasəti
- ☐ Maliyyə mexanizmi
- ☐ Maliyyə strategiyası
- ☐ Maliyyə taktikası

61 Maliyyə sistemi vasitəsilə həyata keçirilən tədbirlərin məجمusu: belə adlanır:

- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə taktikası
- ☒ Maliyyə siyasəti
- ☐ Maliyyə mexanizmi

☐ Maliyyə strategiyası

62 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2 dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- ☐ 4; 5
☒ 1; 2
☐ 3; 4
☐ 2; 4
☐ 3; 5

63 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2 dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- ☐ 4; 5
☒ 1; 2
☐ 3; 4
☐ 2; 4
☐ 3; 5

64 Maliyyə sisteminin həlqələri hansılardır? 1. müəssələrin maliyyəsi; 2 dövlət maliyyəsi; 3. maliyyə nazirliyi; 4. vergilər nazirliyi; 5. pensiya fondu;

- ☐ 3; 5
☐ 3; 4
☒ 1; 2
☐ 2; 4
☐ 4; 5

65 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ dövlət krediti
☐ sığorta fondu
☐ dövlət büdcəsi
☒ müəssisə maliyyəsi
☐ büdcədənəknar fondlar;

66 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ dövlət büdcəsi
☒ müəssisə maliyyəsi
☐ sığorta fondu
☐ dövlət krediti
☐ büdcədənəknar fondlar;

67 Maliyyə sisteminin hansı həlqəsi maliyyə resurslarının əsas mənbəyi kimi çıxış edir?

- ☐ dövlət büdcəsi
☐ büdcədənəknar fondlar;
☒ müəssisə maliyyəsi
☐ sığorta fondu
☐ dövlət krediti

68 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ 4; 5
☒ 2; 4

- ☐ 3; 4
☐ 1; 3
☐ 3; 5

69 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ 3; 5
☒ 2; 4
☐ 3; 4
☐ 1; 3
☐ 4; 5

70 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında quruplaşdırılır? 1. meqa və mezo səviyyələrdə yaradılan pul fondları; 2 mərkəzləşdirilmiş; 3 dövlət və qeyri dövlət pul fondları; 4 qeyri mərkəzləşdirilmiş pul fondları; 5 müəssələrin maliyyəsi və dövlət maliyyəsi;

- ☐ 1; 3
☐ 3; 5
☐ 4; 5
☒ 2; 4
☐ 3; 4

71 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- ☐ 3; 4
☒ 2; 3
☐ 4; 5
☐ 1; 2
☐ 2; 4

72 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- ☐ 3; 4
☒ 2; 3
☐ 4; 5
☐ 1; 2
☐ 2; 4

73 Ümümdövlət maliyyəsinə aid olanları seçib göstərin. 1. müəssisələrin maliyyəsi; 2. dövlət krediti, 3. büdcədən kənar dövlət pul fondu; 4. dövlət orqanları 5. qeyri istehsal sahələrinin maliyyəsi;

- ☐ 4; 5
☐ 2; 4
☐ 3; 4
☒ 2; 3
☐ 1; 2

74 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Bələdiyyələrin maliyyəsi
☒ Kommersiya bankları
☐ Dövlət və yerli büdcələr
☐ Dövlət krediti
☐ Büdcədən kənar fondlar

75 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Bələdiyyələrin maliyyəsi
- ☐ Dövlət krediti
- ☐ Dövlət və yerli büdcələr
- ☒ Kommersiya bankları
- ☐ Büdcədən kənar fondlar

76 Dövlət maliyyə sisteminə aid deyildir

- ☐ Bələdiyyələrin maliyyəsi
- ☐ Dövlət krediti
- ☐ Dövlət və yerli büdcələr
- ☒ Kommersiya bankları
- ☐ Büdcədən kənar fondlar

77 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

78 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

79 Maliyyə sisteminin həlqələri əsasən hansı bloklar altında qruplaşdırılır?

- ☐ müəssələrin maliyyəsi və dövlət maliyyəsi
- ☐ dövlət və qeyri dövlət pul fondları
- ☐ meqa və mezo səviyyələrdə yaradılan pul fondları;
- ☒ mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul fondları;
- ☐ dövlət və ev təsərrüfatı səviyyəsində yaradılan pul fondları

80 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☐ dövlət büdjəsi; dövlət sığortası, büdjədən kənar fondlar
- ☐ yerli büdjələr; dövlət büdjəsi; büdjədən kənar fondlar
- ☐ büdjədən kənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☒ dövlət büdjəsi; büdjədən kənar fondlar; dövlət krediti.
- ☐ tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;

81 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☐ dövlət büdjəsi; dövlət sığortası, büdjədən kənar fondlar
- ☐ yerli büdjələr; dövlət büdjəsi; büdjədən kənar fondlar
- ☐ büdjədən kənar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☒ dövlət büdjəsi; büdjədən kənar fondlar; dövlət krediti.
- ☐ tədiyyə balans; dövlət maliyyəsi; yerli maliyyə;

82 Dövlət maliyyəsinin həlqələrini göstərin.

- ☒ dövlət büdjəsi; büdjədən kənar fondlar; dövlət krediti.

- ☐ tədiyyə balansı; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ yerli büdcələr; dövlət büdcəsi; büdcədənəkar fondlar
- ☐ büdcədənəkar fondlar; dövlət maliyyəsi; yerli maliyyə;
- ☐ dövlət büdcəsi; dövlət sığortası, büdcədənəkar fondlar

83 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☒ çünki burada dəyər yaradılır;
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir

84 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☒ çünki burada dəyər yaradılır;
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir

85 Nəyə görə təsərrüfat subyektlərinin maliyyəsi maliyyə sisteminin əsasını təşkil edir?

- ☐ çünki burada məqsədli fondlar yaradılır;
- ☐ çünki maliyyə münasibətlərinin mərkəzləşmə dərəcəsi bu sahədə daha çoxdur
- ☐ çünki burada maliyyə münasibətləri daha çox inkişaf etmişdir
- ☒ çünki burada dəyər yaradılır;
- ☐ çünki dövlət maliyyəsinin yaranmasında yaxından iştirak edir

86 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
- ☒ dövlət krediti, büdcədənəkar dövlət pul fondu
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

87 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
- ☒ dövlət krediti, büdcədənəkar dövlət pul fondu
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

88 Ümumdövlət maliyyəsinə aid olanları seçib göstərin.

- ☐ sığorta, dövlət müəssisələrinin maliyyəsi
- ☐ sosial sığorta fondu, müəssisələrin maliyyəsi
- ☐ müəssisələrin maliyyəsi, büdcədənəkar dövlət pul fondu
- ☒ dövlət krediti, büdcədənəkar dövlət pul fondu
- ☐ qeyri istehsal sahələrinin maliyyəsi

89 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; büdcədənəkar fondlar.
- ☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
- ☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
- ☒ müəssisələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;

- ☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

90 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; büdjədənəkar fondlar.
☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
☒ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

91 Maliyyə sisteminin həlqələri hansılardır?

- ☐ dövlət maliyyəsi; büdjədənəkar fondlar.
☐ maliyyə nazirliyi, vergilər nazirliyi, gömrük komitəsi.
☐ Milli məjlis, maliyyə nazirliyi, milli bank
☒ müəssələrin maliyyəsi, dövlət maliyyəsi; ev təsərrüfatının maliyyəsi;
☐ prezident aparatı; Milli məjlis; hesablama palatası

92 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ kommersiya təşkilatların pul fondları.
☐ Qeyri kommersiya təşkilatların fondları : Büdjədənəkar fondlar
☐ Dövlət müəssələrinin fondları; Büdjədənəkar fondlar
☒ Dövlət büdjəsi; Büdjədənəkar fondlar
☐ dövlət büdjəsi, dövlət müəssisələrinin büdjələri

93 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ kommersiya təşkilatların pul fondları.
☐ Qeyri kommersiya təşkilatların fondları : Büdjədənəkar fondlar
☐ Dövlət müəssələrinin fondları; Büdjədənəkar fondlar
☒ Dövlət büdjəsi; Büdjədənəkar fondlar
☐ dövlət büdjəsi, dövlət müəssisələrinin büdjələri

94 Mərkəzləşdirilmiş fondlar hansılardır?

- ☐ kommersiya təşkilatların pul fondları.
☐ Qeyri kommersiya təşkilatların fondları : Büdjədənəkar fondlar
☐ Dövlət müəssələrinin fondları; Büdjədənəkar fondlar
☒ Dövlət büdjəsi; Büdjədənəkar fondlar
☐ dövlət büdjəsi, dövlət müəssisələrinin büdjələri

95 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- ☒ 2; 5
☐ 4; 5
☐ 2; 4
☐ 1; 3
☐ 3; 4

96 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- ☐ 1; 3
☐ 3; 4
☐ 2; 4
☐ 4; 5
☒ 2; 5

97 Fiskal siyasətə aiddir: 1. kredit siyasəti; 2. vergi siyasəti; 3. pul siyasəti; 4. borc siyasəti; 5. büdcə siyasəti;

- ☐ 4; 5
- ☒ 2; 5
- ☐ 1; 3
- ☐ 3; 4
- ☐ 2; 4

98 Maliyyə siyasətinə aid edilir:

- ☐ qiymət siyasəti
- ☐ maliyyə taktikası, maliyyə strategiyası
- ☐ pul siyasəti, gömrək siyasəti
- ☐ kredit siyasəti, iqtisadi siyasət
- ☒ büdcə vergi siyasəti

99 Maliyyə siyasətinə aid edilir:

- ☒ büdcə vergi siyasəti
- ☐ kredit siyasəti, iqtisadi siyasət
- ☐ maliyyə taktikası, maliyyə strategiyası
- ☐ qiymət siyasəti
- ☐ pul siyasəti, gömrək siyasəti

100 Maliyyə siyasəti bölünür:

- ☐ büdcə siyasəti; maliyyə strategiyası
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ vergi siyasəti; pul siyasəti
- ☐ maliyyə taktikası; maliyyə üsulu
- ☐ müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti

101 Maliyyə siyasəti bölünür:

- ☐ maliyyə taktikası; maliyyə üsulu
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ büdcə siyasəti; maliyyə strategiyası
- ☐ vergi siyasəti; pul siyasəti
- ☐ müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti

102 Maliyyə siyasəti bölünür:

- ☐ müəssisələrin maliyyə strategiyası; büdcə siyasəti
- ☐ vergi siyasəti; pul siyasəti
- ☐ maliyyə taktikası; maliyyə üsulu
- ☒ maliyyə strategiyası; maliyyə taktikası
- ☐ büdcə siyasəti; maliyyə strategiyası

103 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ İnvestisiya siyasəti
- ☐ Vergi siyasəti
- ☐ büdcə siyasəti
- ☒ Pul Siyasəti
- ☐ Fiskal siyasəti

104 Maliyyə siyasətinin tərkibinə aid edilmir:

- ☐ Fiskal siyasəti
- ☐ İnvestisiya siyasəti
- ☐ Vergi siyasəti

- ☐ büdcə siyasəti
- ☒ Pul Siyasəti

105 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə qanunvericiliyi
- ☐ Maliyyə planlaşdırılması
- ☒ Maliyyə strategiyası və taktikası
- ☐ Maliyyə vasitəli və stimulları
- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.

106 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə qanunvericiliyi
- ☒ Maliyyə strategiyası və taktikası
- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.
- ☐ Maliyyə vasitəli və stimulları

107 Maliyyə mexanizminin tərkibinə daxil deyil:

- ☐ Maliyyə göstəriciləri; norma və normativləri.
- ☐ Maliyyə vasitəli və stimulları
- ☐ Maliyyə planlaşdırılması
- ☐ Maliyyə qanunvericiliyi
- ☒ Maliyyə strategiyası və taktikası

108 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu
- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu
- ☒ Büdcə və vergi siyasətinin məcmusu
- ☐ Büdcə siyasətinin investisiya siyasətinin məcmusu
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu

109 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Büdcə siyasətinin investisiya siyasətinin məcmusu
- ☒ Büdcə və vergi siyasətinin məcmusu
- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu
- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu

110 Fiskal siyasət dedikdə nə nəzərdə tutulur?

- ☐ Pul siyasəti və kredit siyasətinin məcmusu
- ☐ Büdcə siyasətinin investisiya siyasətinin məcmusu
- ☒ Büdcə və vergi siyasətinin məcmusu
- ☐ Vergi siyasəti və investisiya siyasətinin məcmusu
- ☐ Pul siyasəti və vergi siyasətinin məcmusu

111 Dövlət maliyyə siyasətinin əsas strategiyalarına aiddir:

- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☐ Vergi sistemində islahatların aparılması
- ☐ Bank likvidliyinin azaldılması
- ☐ Dövlət borcunun artırılması
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması

112 Dövlət maliyyə siyasətinin əsas strategiyə istiqamətlərinə aiddir:

- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☐ Dövlət borcunun artırılması
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- ☐ Vergi sistemində islahatların aparılması
- ☐ Bank likvidliyinin azaldılması

113 Dövlət maliyyə siyasətinin əsas strategiyə istiqamətlərinə aiddir:

- ☐ Vergi sistemində islahatların aparılması
- ☒ İqtisadiyyatda investisiya fəaliyyətinin stimullaşdırılması
- ☐ Dövlət borcunun artırılması
- ☐ Dövlətin xarici maliyyəinstitutları ilə əlaqələndirilməsi
- ☐ Bank likvidliyinin azaldılması

114 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
- ☒ Dövlət borcu artar
- ☐ İnflyasiya azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İxracat azalar

115 Bütçə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☒ Dövlət borcu artar
- ☐ İxracat azalar
- ☐ Faiz dərəcələri artar
- ☐ İnflyasiya azalar
- ☐ İdxalat azalar

116 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin bütçəsinə daxil edilir
- ☐ Milli Baznkın valyuta ehtiyatlarına daxil edilir

117 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin bütçəsinə daxil edilir
- ☐ Milli Baznkın valyuta ehtiyatlarına daxil edilir

118 İlin sonunda bütçədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin bütçəsinə daxil edilir
- ☐ Milli Baznkın valyuta ehtiyatlarına daxil edilir

119 Fiskal siyasətə aiddir:

- ☐ borc siyasəti

- ☐ amortizasiya siyasəti
- ☐ kredit siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ pul kredit siyasəti

120 Fiskal siyasətə aiddir:

- ☐ borc siyasəti
- ☐ amortizasiya siyasəti
- ☐ kredit siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ pul kredit siyasəti

121 Fiskal siyasətə aiddir:

- ☐ borc siyasəti
- ☐ amortizasiya siyasəti
- ☐ kredit siyasəti
- ☒ büdcə-vergi siyasəti
- ☐ pul kredit siyasəti

122 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məجمusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☐ Büdcə münasibətləri
- ☐ Büdcə
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə prosesi;

123 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məجمusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☐ Büdcə münasibətləri
- ☐ Büdcə
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə prosesi;

124 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məجمusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☐ Büdcə münasibətləri
- ☐ Büdcə
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə prosesi;

125 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- ☐ 1, 5
- ☐ 2, 4
- ☐ 1, 4
- ☒ 2, 5
- ☐ 2, 3

126 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- ☐ 1, 5
- ☐ 2, 4
- ☐ 1, 4
- ☒ 2, 5
- ☐ 2, 3

127 Maliyyə siyasəti aşağıdakı hissələrə bölünür: 1. iqtisadi strategiya; 2. maliyyə taktikası; 3. müəssisələrin maliyyə strategiyası; 4. büdcə siyasəti; 5. maliyyə strategiyası;

- ☐ 1, 5
- ☐ 2, 4
- ☐ 1, 4
- ☒ 2, 5
- ☐ 2, 3

128 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Kassa planı
- ☐ Xərc sifarişi
- ☐ Gəlirlər və xərclər balansı;
- ☒ Xərc smetası
- ☐ Biznes plan

129 Büdcə təşkilatlarının maliyyə planları necə adlanır?

- ☐ Xərc sifarişi
- ☒ Xərc smetası
- ☐ Gəlirlər və xərclər balansı;
- ☐ Biznes plan
- ☐ Kassa planı

130 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☐ Planlaşdırma, nəzarət
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;

131 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☐ Planlaşdırma, operativ idarəetmə;
- ☐ Planlaşdırma, nəzarət

132 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aiddir:

- ☐ Maliyyə informasiyası, tənzimləmə;
- ☒ Maliyyə informasiyası, planlaşdırma
- ☐ Maliyyə informasiya, operativ idarəetmə;
- ☐ Planlaşdırma, nəzarət
- ☐ Planlaşdırma, operativ idarəetmə;

133 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ müəssisələrin maliyyə xidməti
- ☒ müəssisə maliyyəsi

- ☐ maliyyə orqanı
- ☐ vergi orqan
- ☐ sığorta orqanı;

134 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ müəssisələrin maliyyə xidməti
- ☒ müəssisə maliyyəsi
- ☐ maliyyə orqanı
- ☐ vergi orqan
- ☐ sığorta orqanı;

135 Maliyyənin idarəetmə subyektlərinə aid deyil:

- ☐ maliyyə orqanı
- ☒ müəssisə maliyyəsi
- ☐ müəssisələrin maliyyə xidməti
- ☐ sığorta orqanı;
- ☐ vergi orqan

136 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 1; 5

137 Maliyyənin planlaşdırma metodlarını seçib göstərin: 1. iqtisadi tənzimləmə metodu; 2. iqtisadi təhlil metodu; 3. normativlər metodu; 4. müqaisəli təhlil metodu; 5. iqtisadi araşdırma metodu;

- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 4; 5
- ☐ 1; 5
- ☐ 3; 5

138 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Milli Bank
- ☐ Prezident Aparatı
- ☐ Maliyyə Nazirliyi
- ☒ Milli Məclis
- ☐ Nazirlər Kabineti

139 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Milli Bank
- ☒ Milli Məclis
- ☐ Maliyyə Nazirliyi
- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti

140 Hesablama Palatası hansı qurum qarşısında hesabat verir?

- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti
- ☒ Milli Məclis

- ☐ Milli Bank
- ☐ Maliyyə Nazirliyi

141 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- ☐ Respublika Milli Məclisi
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Nazirlər Kabineti
- ☐ Maliyyə Nazirliyi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti

142 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Milli Məclisi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Respublika Nazirlər Kabineti

143 Naxçıvan MR-ın büdcəsi hansı qurumda qəbul edilir?

- ☐ Maliyyə Nazirliyi
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Respublika Milli Məclisi
- ☒ Naxçıvan Ali Məclisi
- ☐ Respublika Nazirlər Kabineti

144 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- ☐ Vergilər nazirliyi
- ☐ Milli Bank
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq

145 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- ☐ Vergilər nazirliyi
- ☐ Milli Bank
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq

146 Büdcə vəsaitlərini istifadəsinə maliyyə nəzarətinin hansı qurum və ya qurumlar həyata keçirir?

- ☐ Vergilər nazirliyi
- ☐ Milli Bank
- ☐ İqtisadi inkişaf nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Daxili İşlər Nazirliyi və Baş Prokurorluq

147 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- ☐ Vergilər naziri
- ☐ Maliyyə naziri
- ☐ Baş nazir
- ☒ Prezident
- ☐ Milli bankın sədri

148 Dövlət büdcəsinin layihəsi qəbul olunduqdan sonra onu hansı səlahiyyətli şəxs təsdiqləyir?

- ☐ Vergilər naziri
- ☐ Maliyyə naziri
- ☐ Baş nazir
- ☒ Prezident
- ☐ Milli bankın sədri

149 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☒ 3; 5
- ☐ 1; 4

150 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- ☒ 3; 5
- ☐ 1; 4
- ☐ 3; 4
- ☐ 1; 3
- ☐ 4; 5

151 Maliyyənin idarə edilməsinin ilkin mərhələsinə aid olanları seçib göstərin: 1. Strateji idarəetmə; 2. Nəzarət; 3. Planlaşdırma, 4. Operativ idarəetmə; 5. Maliyyə informasiyası;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☒ 3; 5
- ☐ 1; 4

152 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Vergi Naziri
- ☐ Prezident
- ☐ Milli Bankın Sədri
- ☒ Maliyyə Naziri
- ☐ Baş Nazir

153 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Vergi Naziri
- ☐ Prezident
- ☐ Milli Bankın Sədri
- ☒ Maliyyə Naziri
- ☐ Baş Nazir

154 Bütçə layihəsi müzakirə olunarkən onu hansı səlahiyyətli şəxs təqdim edir?

- ☐ Vergi Naziri
- ☐ Prezident
- ☐ Milli Bankın Sədri
- ☒ Maliyyə Naziri
- ☐ Baş Nazir

155 Bütçə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Konstitusiya ulə
- ☒ Maddi və prosesual normalarla
- ☐ Maddi normalarla

156 Bütçə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Konstitusiya ulə
- ☒ Maddi və prosesual normalarla
- ☐ Maddi normalarla

157 Bütçə hüququ hansı normalarla tənzimlənir?

- ☐ variantların heç biri düz deyil
- ☐ Beynəlxalq hüquq normaları ilə
- ☐ Konstitusiya ulə
- ☒ Maddi və prosesual normalarla
- ☐ Maddi normalarla

158 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircəsinin fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planın hazırlanması
- ☐ bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☒ Bütçə planın hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

159 Maliyyə Nazirliyinin vəzifələrini göstərin.

- ☐ Pul-kredit siyasətinə nəzarət.
- ☐ vergilərin düzgün ödənilməsinin təmin etmək; fond bircəsinin fəaliyyətinə nəzarət; Pul-kredit siyasətinin həyata keçirmək; Bütçə planın hazırlanması
- ☐ bütçə vəsaitlərinin məqsədyönlü xərclənməsinin təmin etmək; vergilərin düzgün ödənilməsinin təmin etmək
- ☒ Bütçə planın hazırlanması; bütçə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin təmin etmək
- ☐ vergilərin və gömrük rüsumlarının düzgün ödənilməsinə nəzarət.

160 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ müqaisəli təhlil metodu

161 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ müqaisəli təhlil metodu

162 Maliyyənin planlaşdırma metodları hansılardır?

- ☐ iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tarazılıq metodu; müqaisəli təhlil metodu; iqtisadi tənzimləmə metodu
- ☐ iqtisadi tənzimləmə metodu; iqtisadi tarazılıq metodu
- ☒ iqtisadi təhlil metodu; normativlər metodu; iqtisadi tarazılıq metodu
- ☐ müqaisəli təhlil metodu

163 Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası. 2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- ☐ 2; 5
- ☐ 1; 5
- ☒ 2; 4
- ☐ 4; 5
- ☐ 1; 2

164 Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası. 2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 2
- ☐ 2; 5
- ☐ 1; 5

165 Dövlət büdcəsinin icrasına nəzarəti həyata keçirən orqanları seçib göstərin: 1. Auditorlar Palatası. 2. Hesablama Palatası 3. Mərkəzi Bank. 4. Milli Məclis 5. İqtisadi İnkişaf Nazirliyi

- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 2
- ☐ 2; 5
- ☐ 1; 5

166 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mazliyyə Nazirliyi.
- ☐ Hesablama Palatası.
- ☐ Milli Məclis.
- ☐ Vergilər Nazirliyi

167 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☒ Mazliyyə Nazirliyi.
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Milli Məclis.
- ☐ Hesablama Palatası.
- ☐ Vergilər Nazirliyi

168 Dövlət büdcəsinin icrasına cari nəzarəti hansı orqan həyata keçirir:

- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Mazliyyə Nazirliyi.
- ☐ Milli Məclis.
- ☐ Hesablama Palatası.
- ☐ Vergilər Nazirliyi

169 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Milli Məclis və Auditorlar Palatası.
- ☒ Milli Məclis və Hesablama Palatası.
- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası

170 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Milli Məclis və Auditorlar Palatası.
- ☒ Milli Məclis və Hesablama Palatası.
- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası

171 Dövlət büdcəsinin icrasına nəzarət hansı dövlət orqanları həyata keçirir?

- ☐ Mazliyyə Nazirliyi və Auditorlar Palatası.
- ☒ Milli Məclis və Hesablama Palatası.
- ☐ Milli Məclis və Auditorlar Palatası.
- ☐ Hesablama Palatası və Auditorlar Palatası

172 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 1; 5
- ☐ 4; 5
- ☒ 2; 4
- ☐ 1; 3
- ☐ 3; 5

173 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 1; 5

174 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: 1. sənədli nəzarət. 2. səyyar nəzarət, 3. daxili nəzarət; 4. kameral nəzarət. 5. xarici nəzarət

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 1; 5

175 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- ☐ AR Prezidentinə və Milli Məclisə
- ☐ Yalnız AR Prezidentinə.
- ☒ Yalnız Milli Məclisə
- ☐ AR Maliyyə Nazirliyinə

176 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
- ☐ AR Prezidentinə və Milli Məclisə
- ☐ Yalnız AR Prezidentinə.

- ☒ Yalnız Milli Məclisə
☐ AR Maliyyə Nazirliyinə

177 Azərbaycan Respublikası Hesablama Palatası hansı orqana hesabat verir:

- ☐ Milli Məclisə və AR Maliyyə Nazirliyinə
☐ AR Prezidentinə və Milli Məclisə
☐ Yalnız AR Prezidentinə.
☒ Yalnız Milli Məclisə
☐ AR Maliyyə Nazirliyinə

178 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
☒ Bütçənin gəlir hissəsini proqnozlaşdırmaq.
☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

179 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
☒ Bütçənin gəlir hissəsini proqnozlaşdırmaq.
☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

180 Vergi orqanlarının vəzifələrinə aid edilmir:

- ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək.
☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
☒ Bütçənin gəlir hissəsini proqnozlaşdırmaq.
☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq

181 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət. İlkən nəzarət.
☐ Səyyar nəzarət, sənədli nəzarət.
☐ Kameral nəzarət, sənədli nəzarət.
☒ Səyyar nəzarət, kameral nəzarət.
☐ Sənədli nəzarət, ilkin nəzarət.

182 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət. İlkən nəzarət.
☐ Səyyar nəzarət, sənədli nəzarət.
☐ Kameral nəzarət, sənədli nəzarət.
☒ Səyyar nəzarət, kameral nəzarət.
☐ Sənədli nəzarət, ilkin nəzarət.

183 Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir:

- ☐ Kameral nəzarət. İlkən nəzarət.
☐ Səyyar nəzarət, sənədli nəzarət.
☐ Kameral nəzarət, sənədli nəzarət.
☒ Səyyar nəzarət, kameral nəzarət.
☐ Sənədli nəzarət, ilkin nəzarət.

184 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☐ Çarpaz yoxlama.
- ☐ Təhlil
- ☒ Təftiş.
- ☐ Sənədlərin oxunması

185 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☐ Çarpaz yoxlama.
- ☐ Təhlil
- ☒ Təftiş.
- ☐ Sənədlərin oxunması

186 Müəssisə, idarə və təşkilatların konkret dövr ərzindəki təsərrüfat-maliyyə fəaliyyətinin sənədlər əsasında yoxlanılması:

- ☐ Tematik yoxlama.
- ☐ Çarpaz yoxlama.
- ☐ Təhlil
- ☒ Təftiş.
- ☐ Sənədlərin oxunması

187 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədli nəzarət;

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 2; 3
- ☐ 1; 4

188 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədli nəzarət;

- ☒ 2; 3
- ☐ 4; 5
- ☐ 1; 4
- ☐ 3; 5
- ☐ 3; 4

189 Maliyyə nəzarətinin üsullarını göstərin: 1. cari nəzarət, 2. iqtisadi təhlil, 3. təftiş; 4. ilkin nəzarət; 5. sənədli nəzarət;

- ☒ 2; 3
- ☐ 4; 5
- ☐ 1; 4
- ☐ 3; 5
- ☐ 3; 4

190 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- ☐ 1; 5
- ☐ 4; 5

- ☒ 2; 3
☐ 3; 5
☐ 3; 4

191 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- ☒ 2; 3
☐ 4; 5
☐ 3; 4
☐ 3; 5
☐ 1; 5

192 Maliyyə nəzarətinin metodlarını seçib göstərin: 1. İlkin nəzarət, 2. tematik yoxlama; 3. təhlil; 4. sənədli nəzarət; 5. cari nəzarət,

- ☐ 3; 4
☐ 3; 5
☐ 4; 5
☐ 1; 5
☒ 2; 3

193 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi
☐ Yoxlamanın aparılması.
☐ Yoxlamaya (təftişə) hazırlıq.
☐ Yoxlama materiallarının reallaşdırılması
☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.

194 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☐ Yoxlama materiallarının reallaşdırılması
☐ Yoxlamaya (təftişə) hazırlıq.
☐ Yoxlamanın aparılması.
☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi

195 Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil:

- ☐ Yoxlama materiallarının reallaşdırılması
☐ Yoxlamaya (təftişə) hazırlıq.
☐ Yoxlamanın aparılması.
☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi.
☒ Dövlət büdcəsi qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsi

196 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
☐ Milli Məclisin Hesablama Palatası.
☐ AR Maliyyə Nazirliyi.
☐ Baş Dövlət Xəzinədarlığı.

197 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
☐ AR Maliyyə Nazirliyi.
☐ Milli Məclisin Hesablama Palatası.

- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
☐ Baş Dövlət Xəzinədarlığı.

198 Dövlət maliyyə nəzarəti orqanlarına aid deyil:

- ☐ AR Vergilər Nazirliyi
☐ AR Maliyyə Nazirliyi.
☐ Milli Məclisin Hesablama Palatası.
☒ Azərbaycan Respublikası Auditorlar Palatası.
☐ Baş Dövlət Xəzinədarlığı.

199 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☐ Bütçə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
☐ Bütçə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
☐ Vergi nəzarəti, bütçə nəzarəti, statistik nəzarət.
☒ Sığorta nəzarəti, vergi nəzarəti, bütçə nəzarəti.
☐ Sığorta nəzarəti, texniki nəzarət, bütçə nəzarəti.

200 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☐ Bütçə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
☐ Bütçə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
☐ Vergi nəzarəti, bütçə nəzarəti, statistik nəzarət.
☒ Sığorta nəzarəti, vergi nəzarəti, bütçə nəzarəti.
☐ Sığorta nəzarəti, texniki nəzarət, bütçə nəzarəti.

201 Maliyyə nəzarətinin tərkibinə daxildir:

- ☐ Bütçə nəzarəti, vergi nəzarəti, inzibati nəzarət.
☐ Bütçə nəzarəti, vergi nəzarəti, qiymət nəzarəti.
☐ Vergi nəzarəti, bütçə nəzarəti, statistik nəzarət.
☒ Sığorta nəzarəti, vergi nəzarəti, bütçə nəzarəti.
☐ Sığorta nəzarəti, texniki nəzarət, bütçə nəzarəti.

202 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- ☐ Daxili nəzarət.
☐ Dövlət nəzarəti.
☐ Müstəqil nəzarət.
☒ Cari nəzarət.
☐ Bələdiyyə nəzarəti.

203 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- ☐ Daxili nəzarət.
☐ Dövlət nəzarəti.
☐ Müstəqil nəzarət.
☒ Cari nəzarət.
☐ Bələdiyyə nəzarəti.

204 Nəzarət subyektləri üzrə maliyyə nəzarətinin təsnifatına daxil deyil:

- ☐ Daxili nəzarət.
☐ Dövlət nəzarəti.
☐ Müstəqil nəzarət.
☒ Cari nəzarət.
☐ Bələdiyyə nəzarəti.

205 Maliyyə nəzarətinin üsullarını göstərin:

- ☐ Təftiş, cari nəzarət.
- ☐ Təftiş ari nəzarət
- ☐ Cari nəzarət, ilkin nəzarət
- ☒ İqtisadi təhlil, təftiş
- ☐ Təhlil, ilkin nəzarət

206 Maliyyə nəzarətinin üsullarını göstərin:

- ☐ Təftiş, cari nəzarət.
- ☐ Təftiş ari nəzarət
- ☐ Cari nəzarət, ilkin nəzarət
- ☒ İqtisadi təhlil, təftiş
- ☐ Təhlil, ilkin nəzarət

207 Maliyyə nəzarətinin üsullarını göstərin:

- ☐ Təftiş, cari nəzarət.
- ☐ Təftiş ari nəzarət
- ☐ Cari nəzarət, ilkin nəzarət
- ☒ İqtisadi təhlil, təftiş
- ☐ Təhlil, ilkin nəzarət

208 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

209 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

210 Maliyyə nəzarətinin metodları hansılardır?

- ☐ Təhlil, ilkin nəzarət, təftiş.
- ☐ Təftiş, təhlil, sənədli nəzarət
- ☐ İlkin nəzarət, cari nəzarət, təftiş;
- ☒ Təftiş, təhlil, tematik yoxlama;
- ☐ Tematik yoxlama, sənədli nəzarət, təhlil

211 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 5
- ☒ 2; 3
- ☐ 1; 4

212 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- ☐ 4; 5

- ☐ 3; 4
- ☐ 1; 5
- ☒ 2; 3
- ☐ 1; 4

213 Maliyyə nəzarətinin formalarını seçib göstərin: 1. təhlil; 2. qabaqcadan; 3. sonrakı; 4. yoxlama; 5. təftiş

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 5
- ☒ 2; 3
- ☐ 1; 4

214 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 2; 3
- ☒ 1; 2
- ☐ 3; 5

215 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 2; 3
- ☒ 1; 2
- ☐ 3; 5

216 Maliyyə nəzarətinin növlərini seçib göstərin: 1. dövlət; 2. auditor; 3. təftiş; 4. ilkin, 5. cari

- ☒ 1; 2
- ☐ 2; 3
- ☐ 3; 4
- ☐ 3; 5
- ☐ 4; 5

217 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Dövlət Palatası.
- ☐ Auditor Palatası
- ☒ Hesablama Palatası
- ☐ Mühəsibat Palatası
- ☐ Mərkəzi Palata

218 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☒ Hesablama Palatası
- ☐ Mühəsibat Palatası
- ☐ Mərkəzi Palata
- ☐ Dövlət Palatası.
- ☐ Auditor Palatası

219 Dövlətin mərkəzləşdirilmiş xərclərinin auditini hansı orqan aparır?

- ☐ Mühəsibat Palatası
- ☒ Hesablama Palatası
- ☐ Auditor Palatası
- ☐ Mərkəzi Palata

☐ Dövlət Palatası.

220 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☐ Bir
☒ İki
☐ Məhdudlaşdırılmır
☐ Dörd
☐ Üç

221 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☒ İki
☐ Məhdudlaşdırılmır
☐ Üç
☐ Dörd
☐ Bir

222 Təftişin yekun aktı neçə nüsxədə tərtib edilir və imzalanır?

- ☐ Bir
☐ Məhdudlaşdırılmır
☐ Üç
☒ İki
☐ Dörd

223 Maliyyə nəzarətinin formaları hansılardır?

- ☐ dövlət; auditor; təsərrüfatdaxili
☐ təhlil; qabaqcadan; sonrakı.
☐ sonrakı; təhlil; cari
☐ təftiş; yoxlama
☒ cari; qabaqcadan; sonrakı

224 Maliyyə nəzarətinin formaları hansılardır?

- ☐ təftiş; yoxlama
☒ cari; qabaqcadan; sonrakı
☐ dövlət; auditor; təsərrüfatdaxili
☐ təhlil; qabaqcadan; sonrakı.
☐ sonrakı; təhlil; cari

225 Maliyyə nəzarətinin formaları hansılardır?

- ☐ dövlət; auditor; təsərrüfatdaxili
☐ sonrakı; təhlil; cari
☐ təhlil; qabaqcadan; sonrakı.
☒ cari; qabaqcadan; sonrakı
☐ təftiş; yoxlama

226 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ təftiş; auditor; təsərrüfatdaxili
☐ təftiş; yoxlama; auditor; ictimai
☐ dövlət; auditor; yoxlama; təftiş
☒ idarədaxili; dövlət; auditor;
☐ ilkin, cari, sənədlərin oxunması

227 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ təftiş; auditor; təsərrüfatdaxili
- ☐ təftiş; yoxlama; auditor; ictimai
- ☐ dövlət; auditor; yoxlama; təftiş
- ☒ idarədaxili; dövlət; auditor;
- ☐ ilkin, cari, sənədlərin oxunması

228 Maliyyə nəzarətinin növlərinin göstərin

- ☐ təftiş; auditor; təsərrüfatdaxili
- ☐ təftiş; yoxlama; auditor; ictimai
- ☐ dövlət; auditor; yoxlama; təftiş
- ☒ idarədaxili; dövlət; auditor;
- ☐ ilkin, cari, sənədlərin oxunması

229 Hesablama palatası kimə tabedir?

- ☐ Prezidentə
- ☐ Milli Məclisə
- ☐ İqtisadi inkişaf Nazirliyinə
- ☒ Maliyyə Nazirliyinə
- ☐ Nazirlər Kabinetinə

230 Hesablama palatası kimə tabedir?

- ☐ Prezidentə
- ☐ Milli Məclisə
- ☐ İqtisadi inkişaf Nazirliyinə
- ☒ Maliyyə Nazirliyinə
- ☐ Nazirlər Kabinetinə

231 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☐ sonrakı
- ☐ qabaqcadan
- ☒ cari
- ☐ qabaqcadan və cari

232 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☐ sonrakı
- ☐ qabaqcadan
- ☒ cari
- ☐ qabaqcadan və cari

233 Vergilərin ödənilməsi mərhələsində hansı növ nəzarət həyata keçirilir?

- ☐ qabaqcadan və sonrakı
- ☐ sonrakı
- ☐ qabaqcadan
- ☒ cari
- ☐ qabaqcadan və cari

234 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- ☐ 4; 5
- ☐ 3; 4

- ☐ 1; 3
☒ 2; 5
☐ 1; 5

235 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- ☐ 4; 5
☐ 3; 4
☐ 1; 3
☒ 2; 5
☐ 1; 5

236 Maliyyə nəzarətinin metodlarını təyin edin: 1. sənəd uçotu; 2. yoxlama; 3. anketləşdirmə; 4. universallıq; 5. təftiş;

- ☐ 4; 5
☐ 3; 4
☐ 1; 3
☒ 2; 5
☐ 1; 5

237 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ müəssisələrin maliyyə şöbələri
☐ mühasibatlıq
☐ auditor firması
☒ sahə nazirliklərinin təftiş aparatı
☐ vergilər nazirliyi

238 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ müəssisələrin maliyyə şöbələri
☐ mühasibatlıq
☐ auditor firması
☒ sahə nazirliklərinin təftiş aparatı
☐ vergilər nazirliyi

239 İdarə daxili maliyyə nəzarətini hansı orqan həyata keçirir?

- ☐ auditor firması
☐ mühasibatlıq
☐ vergilər nazirliyi
☐ müəssisələrin maliyyə şöbələri
☒ sahə nazirliklərinin təftiş aparatı

240 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
☒ dəqiq maliyyə məlumatlarından
☐ qanunverijilikdən
☐ nəzarət orqanlarının fəaliyyətindən
☐ parlamentdən

241 Maliyyənin nəzarət funksiyasının obyektivliyi nədən asılıdır?

- ☐ maliyyə mexanizmdən;
☒ dəqiq maliyyə məlumatlarından
☐ nəzarət orqanlarının fəaliyyətindən

- ☐ qanunverijilikdən
- ☐ parlamentdən

242 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ universallıq
- ☐ sənəd uçotu
- ☒ yoxlama
- ☐ anketləşdirmə
- ☐ preventivlilik

243 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ preventivlilik
- ☒ yoxlama
- ☐ sənəd uçotu
- ☐ anketləşdirmə
- ☐ universallıq

244 Maliyyə nəzarətinin metodlarını göstərin

- ☐ universallıq
- ☒ yoxlama
- ☐ sənəd uçotu
- ☐ anketləşdirmə
- ☐ preventivlilik

245 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- ☐ büdcədən kənar fondlardan investisiya qoyuluşları;
- ☒ üzvlük və üzvlük haqları
- ☐ büdcə vəsaitləri
- ☐ sığorta vəsaitləri
- ☐ dövlət krediti

246 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- ☐ büdcədən kənar fondlardan investisiya qoyuluşları;
- ☒ üzvlük və üzvlük haqları
- ☐ büdcə vəsaitləri
- ☐ sığorta vəsaitləri
- ☐ dövlət krediti

247 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin:

- ☐ büdcədən kənar fondlardan investisiya qoyuluşları;
- ☐ büdcə vəsaitləri
- ☐ sığorta vəsaitləri
- ☐ dövlət krediti
- ☒ üzvlük və üzvlük haqları

248 İctimai birliklərə misal göstərmək olar:

- ☐ MMC-lər
- ☒ həmkarlar ittifaqı;
- ☐ xüsusi müəssisələr;
- ☐ kooperativlər
- ☐ səhmdar cəmiyyətlər

249 İctimai birliklərə misal göstərmək olar:

- ☒ həmikarlar ittifaqı;
- ☐ MMC-lər
- ☐ səhmdar cəmiyyətlər
- ☐ kooperativlər
- ☐ xüsusi müəssisələr;

250 İctimai birliklərə misal göstərmək olar:

- ☐ MMC-lər
- ☐ kooperativlər
- ☐ xüsusi müəssisələr;
- ☒ həmikarlar ittifaqı;
- ☐ səhmdar cəmiyyətlər

251 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☐ hüquq mühavizə idarələrində
- ☐ idarəetmə müəssisələrində;
- ☒ səhiyyə idarələrində;
- ☐ müdafiə idarələrində;

252 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☐ hüquq mühavizə idarələrində
- ☐ idarəetmə müəssisələrində;
- ☒ səhiyyə idarələrində;
- ☐ müdafiə idarələrində;

253 Təsərrüfat hesabı metodu hansı təsərrüfatlarda tətbiq edilir:

- ☐ kənd təsərrüfatı müəssisələrində
- ☐ hüquq mühavizə idarələrində
- ☐ idarəetmə müəssisələrində;
- ☒ səhiyyə idarələrində;
- ☐ müdafiə idarələrində;

254 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☐ sığorta fəaliyyəti
- ☐ tibbi avadanlıqların istehsalı;
- ☐ kənd təsərrüfatı fəaliyyəti
- ☒ fundamental elm
- ☐ birca fəaliyyəti;

255 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- ☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

256 Qeyrikomersiya fəaliyyətinə aşağıdakıları aid etmək olar:

- ☐ sığorta fəaliyyəti

- ☐ tibbi avadanlıqların istehsalı;
- ☐ kənd təsərrüfatı fəaliyyəti
- ☒ fundamental elm
- ☐ birca fəaliyyəti;

257 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- ☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

258 İctimai birliklərin maliyyə planlarının xərclər hissəsinə aid deyildir:

- ☐ beynəlxalq əlaqələrlə bağlı məsrəflər;
- ☐ aparatın saxlanması ilə bağlı məsrəflər;
- ☐ əsas fəaliyyətlə bağlı məsrəflər
- ☒ büdcə qarşısında maliyyə öhdəlikləri;
- ☐ inzibati-beynəlxalq əlaqələrlə bağlı məsrəflər

259 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 6
- ☐ 1; 3; 6
- ☐ 3; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 2; 4; 5

260 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 6
- ☐ 1; 3; 6
- ☐ 3; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 2; 4; 5

261 İctimai birliklərə misal göstərmək olar: 1. həmkarlar ittifaqı; 2. siyasi partiyalar; 3. idman cəmiyyətləri; 4. xüsusi müəssisələr; 5. kooperativlər; 6. səhmdar cəmiyyətlər;

- ☐ 3; 4; 6
- ☐ 1; 3; 6
- ☐ 3; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 2; 4; 5

262 5. maddi məhsuliyət;

- ☐ 3; 5
- ☐ 4; 5
- ☐ 1; 2
- ☒ 1; 3
- ☐ 2; 3

263 5. maddi məhsuliyət;

- ☐ 3; 5

- ☐ 4; 5
☐ 1; 2
☒ 1; 3
☐ 2; 3

264 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 1; 3; 5
☐ 3; 4; 5
☐ 1; 2; 3
☒ 1; 3; 4
☐ 2; 4; 5

265 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 1; 3; 5
☐ 3; 4; 5
☐ 1; 2; 3
☒ 1; 3; 4
☐ 2; 4; 5

266 İctimai təşkilatların maliyyə resurslarının formalaşması mənbələrini müəyyən edin: 1. üzvlük haqları; 2. büdcədən kənar fondlardan investisiya qoyuluşları; 3. qiymətli kağızlardan gələn dividendlər, gəlirlər, faizlər; 4. mülkiyyətdən kommersiya məqsədləri üçün istifadə ilə əlaqədar gələn gəlirlər; 5. büdcə vəsaitləri;

- ☐ 1; 3; 5
☐ 3; 4; 5
☐ 1; 2; 3
☒ 1; 3; 4
☐ 2; 4; 5

267 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Maşınlar
☐ Qurğular
☐ Binalar
☒ Xammal və materiallar
☐ Ötürücü qurğular;

268 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Maşınlar
☐ Qurğular
☐ Binalar
☒ Xammal və materiallar
☐ Ötürücü qurğular;

269 Aşağıda göstərilənlərdən hansılar əsas vəsaitlərə aid deyil?

- ☐ Qurğular
☐ Ötürücü qurğular;
☐ Maşınlar

- ☒ Xammal və materiallar
☐ Binalar

270 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☐ əsas məqsəddə çatmağa xidmət edir
☐ təşkilatın nüfuzunu artırır
☐ maliyyə-kredit və vasitəçi idarədir;
☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
☐ xüsusi istehsal şəraiti tələb etmir

271 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☐ xüsusi istehsal şəraiti tələb etmir
☐ təşkilatın nüfuzunu artırır
☐ maliyyə-kredit və vasitəçi idarədir;
☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
☐ əsas məqsəddə çatmağa xidmət edir

272 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər çünki bu:

- ☒ əlavə pul vəsaitləri qazanmağa imkan verir
☐ maliyyə-kredit və vasitəçi idarədir;
☐ təşkilatın nüfuzunu artırır
☐ əsas məqsəddə çatmağa xidmət edir
☐ xüsusi istehsal şəraiti tələb etmir

273 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☐ ola bilməzlər;
☐ istisna hallarda ola bilirlər
☐ sualın qoyuluşu yalnızdır
☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
☒ ola bilirlər;

274 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☐ istisna hallarda ola bilirlər
☒ ola bilirlər;
☐ sualın qoyuluşu yalnızdır
☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
☐ ola bilməzlər;

275 Qeyrikommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlərmi?

- ☒ ola bilirlər;
☐ sualın qoyuluşu yalnızdır
☐ dövlət orqanlarının icazəsi olarsa ola bilirlər
☐ istisna hallarda ola bilirlər
☐ ola bilməzlər;

276 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ əhalinin məşğulluq fondu
☐ Ssuda fondu
☒ DSMF
☐ pensiya fondu
☐ dövlət büdcəsi

277 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ əhalinin məşğulluq fondu
- ☐ pensiya fondu
- ☒ DSMF
- ☐ Ssuda fondu
- ☐ dövlət büdcəsi

278 Müəssisə hansı pul vəsaiti fonduna sosial sığorta üçün vəsait köçürür?

- ☐ Ssuda fondu
- ☒ DSMF
- ☐ əhalinin məşğulluq fondu
- ☐ pensiya fondu
- ☐ dövlət büdcəsi

279 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ istehlak xərcləri
- ☒ birbaşa investisiyalar
- ☐ təmir xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ idarəetmə xərcləri

280 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ təmir xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ idarəetmə xərcləri
- ☐ istehlak xərcləri
- ☒ birbaşa investisiyalar

281 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- ☐ istehlak xərcləri
- ☒ birbaşa investisiyalar
- ☐ təmir xərcləri
- ☐ kommersiya xərcləri
- ☐ idarəetmə xərcləri

282 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ yığım fondu
- ☐ amortizasiya fondu
- ☒ təmir fondu

283 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☒ təmir fondu
- ☐ amortizasiya fondu
- ☐ istehlak fondu
- ☐ ehtiyat fondu
- ☐ yığım fondu

284 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı pul fondundan maliyyələşir?

- ☐ amortizasiya fondu

- ☒ təmir fondu
- ☐ ehtiyat fondu
- ☐ istehlak fondu
- ☐ yığım fondu

285 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- ☐ torpaq vergisi
- ☒ aksizlər
- ☐ mənfəət vergisi
- ☐ əmlak vergisi
- ☐ sadələşdirilmiş vergi

286 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- ☐ sadələşdirilmiş vergi
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi
- ☒ aksizlər
- ☐ torpaq vergisi

287 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi

- ☐ sadələşdirilmiş vergi
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi
- ☒ aksizlər
- ☐ torpaq vergisi

288 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ☐ istehlak fondu
- ☐ amortizasiya fondu
- ☐ yığım fondu
- ☒ əsas və dövryyə kapitalı
- ☐ ehtiyat fondu

289 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ☐ istehlak fondu
- ☐ amortizasiya fondu
- ☐ yığım fondu
- ☒ əsas və dövryyə kapitalı
- ☐ ehtiyat fondu

290 Müəssisənin nizamnatə kapitalının tərkibini göstər:

- ☐ istehlak fondu
- ☐ amortizasiya fondu
- ☐ yığım fondu
- ☒ əsas və dövryyə kapitalı
- ☐ ehtiyat fondu

291 Müəssisəyə tətbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ yığım fondu
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☒ xalis mənfəət

☐ mənfəətdən

292 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ yığım fondu
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☒ xalis mənfəət
- ☐ mənfəətdən

293 Müəssisəyə tətəbiq edilən cərimə sanksiyalarına görə ödənişlər hansı mənbəydən ödənilir:

- ☐ yığım fondu
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☒ xalis mənfəət
- ☐ mənfəətdən

294 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 3
- ☐ 1; 5

295 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 3
- ☐ 1; 5

296 Müəssisənin nizamnatə kapitalının tərkibini göstərin: 1. dövriyyə kapitalı 2. amortizasiya fondu 3. əsas kapital 4. ehtiyat fondu 5. istehlak fondu

- ☐ 4; 5
- ☐ 3; 5
- ☐ 3; 4
- ☒ 1; 3
- ☐ 1; 5

297 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☒ satışdankənar əməliyyətlərdən gəlir
- ☐ əsas fondların satışından gəlir

298 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- ☐ sair satışdan gəlir
- ☐ məhsul satışından gəlir
- ☒ satışdankənar əməliyyətlərdən gəlir

☐ əsas fondların satışından gəlir

299 Müəssisədə hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti hansı gəlir qrupuna daxil edilir?

- ☐ yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
☐ sair satışdan gəlir
☐ mənsul satışından gəlir
☒ satışdan kənar əməliyyatlardan gəlir
☐ əsas fondların satışından gəlir

300 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ gəlir vergisi
☐ əmlak vergisi
☐ mənfəət vergisi
☒ əlavə dəyər vergisi
☐ torpaq vergisi

301 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ gəlir vergisi
☐ əmlak vergisi
☐ mənfəət vergisi
☒ əlavə dəyər vergisi
☐ torpaq vergisi

302 Aşağıda göstərilən hansı vergi birbaşa vergilərə daxil deyil?

- ☐ gəlir vergisi
☐ əmlak vergisi
☐ mənfəət vergisi
☒ əlavə dəyər vergisi
☐ torpaq vergisi

303 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
☐ tam maya dəyərinə görə
☐ satışdan gəlirə görə
☒ əmək haqqı fonduna görə
☐ istehsal maya dəyərinə görə

304 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
☐ tam maya dəyərinə görə
☐ satışdan gəlirə görə
☒ əmək haqqı fonduna görə
☐ istehsal maya dəyərinə görə

305 Dövlət sosial müdafiə fonduna müəssisədə hansı göstəriciyə əsasən ayırma hesablanır:

- ☐ istehsal fonduna görə
☐ tam maya dəyərinə görə
☐ satışdan gəlirə görə
☒ əmək haqqı fonduna görə
☐ istehsal maya dəyərinə görə

306 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☐ maliyyə nazirliyi
- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı
- ☒ müəssisənin maliyyə xidməti
- ☐ vergi orqanı

307 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☐ maliyyə nazirliyi
- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı
- ☒ müəssisənin maliyyə xidməti
- ☐ vergi orqanı

308 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- ☐ maliyyə nazirliyi
- ☐ Auditor firması
- ☐ Sahə nazirliklərinin təftiş aparatı
- ☒ müəssisənin maliyyə xidməti
- ☐ vergi orqanı

309 Əmlak vergisinin ödəyiciləri:

- ☐ sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər
- ☐ müəssisələr
- ☐ AR vətəndaşları
- ☒ fiziki və hüquqi şəxslər
- ☐ xarici vətəndaşlar

310 Əmlak vergisinin ödəyiciləri:

- ☐ AR vətəndaşları
- ☐ müəssisələr
- ☐ xarici vətəndaşlar
- ☐ sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər
- ☒ fiziki və hüquqi şəxslər

311 Əmlak vergisinin ödəyiciləri:

- ☐ sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər
- ☒ fiziki və hüquqi şəxslər
- ☐ AR vətəndaşları
- ☐ müəssisələr
- ☐ xarici vətəndaşlar

312 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☐ .04
- ☐ .08
- ☒ .05
- ☐ .07
- ☐ .03

313 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☒ .05
- ☐ .08
- ☐ .03

- ☐ .04
☐ .07

314 Müəssisənin ehtiyat fonduna hər il xalis mənfəətin neçə faizi daxil edilir:

- ☐ .08
☐ .03
☐ .04
☒ .05
☐ .07

315 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☒ material və əmək haqqı xərclərini
☐ vergiləri
☐ satışdankənar xərcləri
☐ dividendinin ödənilməsini
☐ istehlak fondunun təşkilini

316 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ vergiləri
☐ satışdankənar xərcləri
☒ material və əmək haqqı xərclərini
☐ dividendinin ödənilməsini
☐ istehlak fondunun təşkilini

317 Müəssisədə öz xərcini ödəmə hansı xərcləri nəzərdə tutur:

- ☐ dividendinin ödənilməsini
☒ material və əmək haqqı xərclərini
☐ satışdankənar xərcləri
☐ vergiləri
☐ istehlak fondunun təşkilini

318 Müəssisə maliyyəsinin funksiyaları:

- ☒ Bölüşdürücü, nəzarət
☐ Nəzarət və istehsal
☐ Planlaşma və təhlil
☐ Planlaşma, tənzimləmə
☐ Sosial və tənzimlənmə

319 Müəssisə maliyyəsinin funksiyaları:

- ☐ Planlaşma və təhlil
☒ Bölüşdürücü, nəzarət
☐ Sosial və tənzimlənmə
☐ Nəzarət və istehsal
☐ Planlaşma, tənzimləmə

320 Müəssisə maliyyəsinin funksiyaları:

- ☐ Planlaşma, tənzimləmə
☒ Bölüşdürücü, nəzarət
☐ Sosial və tənzimlənmə
☐ Nəzarət və istehsal
☐ Planlaşma və təhlil

321 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ Yığım fondundan
- ☒ Satışdan gəlirdən
- ☐ Balans mənfəətindən
- ☐ İstehlak fondundan
- ☐ Xalis mənfəətdən

322 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ İstehlak fondundan
- ☐ Xalis mənfəətdən
- ☐ Balans mənfəətindən
- ☒ Satışdan gəlirdən
- ☐ Yığım fondundan

323 Kommersiya fəaliyyəti göstərən müəssisədə məhsulun dəyərinin bölüşdürülməsi prosesi gəlirin hansı hissəsindən başlayır:

- ☐ İstehlak fondundan
- ☐ Xalis mənfəətdən
- ☐ Balans mənfəətindən
- ☒ Satışdan gəlirdən
- ☐ Yığım fondundan

324 Maliyyə – Bu:

- ☐ Vergidir
- ☐ Qiymətli kağızlardır
- ☐ Puldur
- ☒ Pul münasibətləridir
- ☐ Əmək haqqıdır

325 Maliyyə – Bu:

- ☐ Vergidir
- ☐ Qiymətli kağızlardır
- ☐ Puldur
- ☒ Pul münasibətləridir
- ☐ Əmək haqqıdır

326 Maliyyə – Bu:

- ☐ Vergidir
- ☐ Qiymətli kağızlardır
- ☐ Puldur
- ☒ Pul münasibətləridir
- ☐ Əmək haqqıdır

327 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☐ Sair satışdan mənfəət
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Maya dəyəri

328 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☐ Sair satışdan mənfəət
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Maya dəyəri

329 Müəssisədə yığım fondunun təşkili mənbəyi

- ☐ Nizamnamə fondu
- ☐ Sair satışdan mənfəət
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət və amortizasiya
- ☐ Maya dəyəri

330 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Qanuni
- ☐ Natural-əşya
- ☐ Sosial
- ☒ İstehsal (iqtisadi)
- ☐ Sosial-iqtisad

331 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Qanuni
- ☐ Natural-əşya
- ☐ Sosial
- ☒ İstehsal (iqtisadi)
- ☐ Sosial-iqtisad

332 Müəssisələrin maliyyə münasibətləri sisteminə daxil olan münasibətlərin xarakteri

- ☐ Sosial
- ☐ Qanuni
- ☐ Sosial-iqtisad
- ☐ Natural-əşya
- ☒ İstehsal (iqtisadi)

333 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Valyuta fondu
- ☐ Ehtiyat fondu
- ☐ Nizamnamə kapitalı
- ☒ Məşğulluq fondu
- ☐ Amortizasiya fondu

334 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Valyuta fondu
- ☐ Ehtiyat fondu
- ☐ Nizamnamə kapitalı
- ☒ Məşğulluq fondu
- ☐ Amortizasiya fondu

335 Müəssisənin pul fondlarına daxil olmayan fond:

- ☐ Valyuta fondu

- ☐ Ehtiyat fondu
- ☐ Nizamnamə kapitalı
- ☒ Məşğulluq fondu
- ☐ Amortizasiya fondu

336 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Sığortalama
- ☐ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☒ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı

337 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Sığortalama
- ☐ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☒ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı

338 Müəssisələrdə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Sığortalama
- ☐ Özünümaliyyələşmə
- ☐ kreditləşmə
- ☒ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı

339 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı
- ☐ kreditləşmə
- ☒ Özünümaliyyələşmə
- ☐ Sığortalama

340 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı
- ☐ kreditləşmə
- ☒ Özünümaliyyələşmə
- ☐ Sığortalama

341 Müəssisələrdə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının metodu:

- ☐ Öz xərcini ödəmə
- ☐ Bütçə təminatı
- ☐ kreditləşmə
- ☒ Özünümaliyyələşmə
- ☐ Sığortalama

342 Təkraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1. özünümaliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. bütçə maliyyələşdirməsi;

- ☐ 4; 5
- ☐ 2; 3

- ☐ 1; 3
☒ 1; 2
☐ 3; 4

343 Təkdiraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1. özünü maliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- ☐ 4; 5
☐ 2; 3
☐ 1; 3
☒ 1; 2
☐ 3; 4

344 Təkdiraristehsal prosesinin maliyyə təminatının prioritet formalarını göstərin. 1. özünü maliyyələşdirmə 2. özxərcini ödəmə 3. dövlət maliyyələşdirməsi 4. sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması 5. büdcə maliyyələşdirməsi;

- ☐ 4; 5
☐ 2; 3
☐ 1; 3
☒ 1; 2
☐ 3; 4

345 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☒ Xalis mənfəət
☐ amortizasiya ayırmaları
☐ Möhkəm passivlər
☐ Balans mənfəəti
☐ Kreditlər

346 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☐ Kreditlər
☐ amortizasiya ayırmaları
☐ Möhkəm passivlər
☐ Balans mənfəəti
☒ Xalis mənfəət

347 Müəssisələrdə maliyyə ehtiyatının (risk fondu) təşkili mənbəyi

- ☐ Kreditlər
☐ Balans mənfəəti
☒ Xalis mənfəət
☐ amortizasiya ayırmaları
☐ Möhkəm passivlər

348 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ Dövlət maliyyəsi
☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
☐ İctimai təşkilatların maliyyəsi
☐ Büdcə sistemi
☐ Sığortanın maliyyəsi

349 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ İctimai təşkilatların maliyyəsi

- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Dövlət maliyyəsi
- ☐ Sığortanın maliyyəsi
- ☐ Bütçə sistemi

350 Müəssisə maliyyəsi maliyyə-kredit sisteminin hansı həlqəsinə daxildir.

- ☐ İctimai təşkilatların maliyyəsi
- ☒ Təsərrüfat subyektlərinin maliyyəsi;
- ☐ Dövlət maliyyəsi
- ☐ Sığortanın maliyyəsi
- ☐ Bütçə sistemi

351 Təkararistehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ kreditləşdirmə
- ☒ özünümaliyyələşdirmə
- ☐ bütçə maliyyələşdirməsi
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- ☐ dövlət maliyyələşdirməsi

352 Təkararistehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ kreditləşdirmə
- ☒ özünümaliyyələşdirmə
- ☐ bütçə maliyyələşdirməsi
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması
- ☐ dövlət maliyyələşdirməsi

353 Təkararistehsal prosesinin maliyyə təminatının prioritet formasını göstərin.

- ☐ dövlət maliyyələşdirməsi
- ☐ kreditləşdirmə
- ☐ bütçə maliyyələşdirməsi
- ☒ özünümaliyyələşdirmə
- ☐ sığortalama vasitəsi ilə maliyyə ehtiyatlarının yaradılması

354 Əsas istehmal fondların rentabelliği

- ☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- ☒ Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- ☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.
- ☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

355 Əsas istehmal fondların rentabelliği

- ☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- ☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- ☒ Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- ☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.

356 Əsas istehmal fondların rentabelliği

- ☐ Əsas fondların orta dəyərinin işçilərin sayına nisbəti
- ☒ Mənfəətin əsas fondların orta dəyərinə nisbəti
- ☐ Əsas fondların orta dəyərinin məhsul satışından gəlir nisbəti
- ☐ Məhsul satışından gəlirin istehsalın həcminə nisbəti.

- ☐ Məhsul satışından gəlirin əsas fondların orta dəyərində nisbəti

357 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- ☐ 4; 5
☒ 3; 5
☐ 1; 3
☐ 3; 4
☐ 1; 5

358 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- ☐ 1; 3
☒ 3; 5
☐ 4; 5
☐ 1; 5
☐ 3; 4

359 Müəssisələnin ödədikləri birbaşa vergilər: 1. ƏDV; 2. Aksizlər 3. Mənfəət vergisi; 4. Gömrük vergiləri 5. torpaq vergisi;

- ☐ 1; 3
☒ 3; 5
☐ 4; 5
☐ 1; 5
☐ 3; 4

360 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ Dövlət rüsumları
☒ Mənfəət vergisi
☐ ƏDV
☐ Aksizlər
☐ Gömrük vergiləri

361 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ Dövlət rüsumları
☐ Aksizlər
☐ ƏDV
☒ Mənfəət vergisi
☐ Gömrük vergiləri

362 Müəssisələnin ödədikləri birbaşa vergilər:

- ☐ Dövlət rüsumları
☐ Aksizlər
☐ ƏDV
☒ Mənfəət vergisi
☐ Gömrük vergiləri

363 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☐ .3
☐ .35
☐ .2
☒ .15

☐ .1

364 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☐ .3
☐ .35
☐ .2
☒ .15
☐ .1

365 Nizamnamə kapitalının neçə faizi həcmində müəssisədə maliyyə ehtiyatı fondu təşkil olunur.

- ☐ .3
☐ .35
☐ .2
☒ .15
☐ .1

366 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Qısa müddətli kredit
☐ İstehlak fondu
☐ Möhkəm passivlər
☒ Xalis mənfəət
☐ Sair satışdan mənfəət

367 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Qısa müddətli kredit
☐ İstehlak fondu
☐ Möhkəm passivlər
☒ Xalis mənfəət
☐ Sair satışdan mənfəət

368 Birbaşa investisiyaların maliyyələşmə mənbəi:

- ☐ Qısa müddətli kredit
☐ İstehlak fondu
☐ Möhkəm passivlər
☒ Xalis mənfəət
☐ Sair satışdan mənfəət

369 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünümaliyyələşdirmə; maddi məhsuliyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- ☐ 4; 5
☐ 1; 3
☐ 2; 3
☒ 1; 2
☐ 1; 5

370 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünümaliyyələşdirmə; maddi məhsuliyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- ☒ 1; 2
☐ 1; 5
☐ 1; 3

- ☐ 2; 3
☐ 4; 5

371 Müəssələrin maliyyəsinin təşkili prinsiplərini seçib göstərin: 1. özünü maliyyələşdirmə; maddi məhsuliyət; 2. maddi maraq; müstəqillik; 3. rentabellik; səmərəli idarəçilik; 4. səhmdar, kooperativ. 5. özəl, dövlət,

- ☐ 4; 5
☐ 1; 3
☐ 2; 3
☒ 1; 2
☐ 1; 5

372 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sığorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- ☐ 4; 5
☐ 2; 4
☐ 1; 4
☒ 2; 3
☐ 3; 5

373 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sığorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- ☐ 4; 5
☐ 2; 4
☐ 1; 4
☒ 2; 3
☐ 3; 5

374 Müəssisələrin maliyyələşmə metodlarını göstərin? 1. sığorta maliyyəsi; 2. dövlət maliyyələşdirməsi; 3. özünü maliyyələşdirmə 4. investisiya 5. dövlət krediti,

- ☐ 4; 5
☐ 2; 4
☐ 1; 4
☒ 2; 3
☐ 3; 5

375 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Baza mənfəəti
☐ Qalıq mənfəəti
☐ Balans mənfəəti
☒ Xalis mənfəət
☐ Ümumi mənfəət

376 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Baza mənfəəti
☐ Qalıq mənfəəti
☐ Balans mənfəəti
☒ Xalis mənfəət
☐ Ümumi mənfəət

377 Mənfəət vergisi ödənildikdən sonra qalan mənfəət necə adlanır?

- ☐ Baza mənfəəti

- ☐ Qalıq mənfəəti
- ☐ Balans mənfəəti
- ☒ Xalis mənfəət
- ☐ Ümumi mənfəət

378 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 1; 3
- ☐ 3; 4
- ☐ 1; 5

379 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☒ 2; 3
- ☐ 1; 5

380 Təsərrüfat subyektləri özlərində yaratdıqları fondları seçib göstərin: 1. Büdcədən kənar fondlar; 2. Yığım fondu; 3. İstehlak fondu; 4. əsas fondlar 5. suda fondu;

- ☐ 4; 5
- ☐ 3; 4
- ☐ 1; 3
- ☒ 2; 3
- ☐ 1; 5

381 Əsas kapitalla qoyulan investisiyalar necə adlanır:

- ☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- ☐ Portfel investisiyalar
- ☐ Maliyyə investisiyaları
- ☒ Birbaşa investisiyalar
- ☐ dolaylı investisiyalar

382 Əsas kapitalla qoyulan investisiyalar necə adlanır:

- ☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- ☐ Portfel investisiyalar
- ☐ Maliyyə investisiyaları
- ☒ Birbaşa investisiyalar
- ☐ dolaylı investisiyalar

383 Əsas kapitalla qoyulan investisiyalar necə adlanır:

- ☐ Cari fəaliyyətlə əlaqədar investisiyalar.
- ☐ Portfel investisiyalar
- ☐ Maliyyə investisiyaları
- ☒ Birbaşa investisiyalar
- ☐ dolaylı investisiyalar

384 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- ☐ Yığım fondu

- ☐ Vergilər
- ☐ İstehlak fondu
- ☒ Material xərcləri.
- ☐ Maliyyə ehtiyatı

385 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- ☐ Yığım fondu
- ☐ Vergilər
- ☐ İstehlak fondu
- ☒ Material xərcləri.
- ☐ Maliyyə ehtiyatı

386 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Sığorta ödənişləri.
- ☐ Mənfəət
- ☐ Büdcə vəsaiti
- ☒ Uzunmüddətli kredit
- ☐ Amortizasiya ayırmaları

387 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Sığorta ödənişləri.
- ☐ Mənfəət
- ☐ Büdcə vəsaiti
- ☒ Uzunmüddətli kredit
- ☐ Amortizasiya ayırmaları

388 Müəssisənin maliyyə resurslarında borc mənbəyi.

- ☐ Sığorta ödənişləri.
- ☐ Mənfəət
- ☐ Büdcə vəsaiti
- ☒ Uzunmüddətli kredit
- ☐ Amortizasiya ayırmaları

389 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- ☐ maddi maraq; səmərəli idarəçilik;

390 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;
- ☐ maddi maraq; səmərəli idarəçilik;

391 Müəssələrin maliyyəsinin təşkili prinsipləri hansılardır?

- ☐ özəl, dövlət, səhmdar, kooperativ
- ☐ maddi maraq; səmərəli idarəçilik; özünümaliyyələşdirmə
- ☐ maddi məhsuliyət; səmərəli idarəçilik
- ☒ özünümaliyyələşdirmə; maddi məhsuliyət; maddi maraq; müstəqillik;

- ☐ maddi maraq; səmərəli idarəçilik;

392 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ dövlət krediti
☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
☐ sığorta maliyyəsi; kreditləşdirmə

393 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
☐ dövlət krediti
☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
☐ sığorta maliyyəsi; kreditləşdirmə

394 Müəssisələrin maliyyələşmə metodlarını göstərin?

- ☐ dövlət krediti
☒ kreditləşdirmə; dövlət maliyyələşdirməsi; özünümaliyyələşdirmə;
☐ özünümaliyyələşdirmə; sığorta maliyyəsi; kreditləşdirmə
☐ sığorta maliyyəsi; özünümaliyyələşdirmə; kreditləşdirmə
☐ sığorta maliyyəsi; kreditləşdirmə

395 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ yol fondu və istehlak fondu
☐ təqayüd fondu; əsas fondlar
☒ Yığım fondu; İstehlak fondu
☐ Büdcədən kənar fondlar; İstehlak fondu
☐ suda fondu; İstehlak fondu

396 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ yol fondu və istehlak fondu
☒ Yığım fondu; İstehlak fondu
☐ Büdcədən kənar fondlar; İstehlak fondu
☐ suda fondu; İstehlak fondu
☐ təqayüd fondu; əsas fondlar

397 Təsərrüfat subyektləri özlərində aşağıdakı fondları yaradırlar. Bunlar hansılardır?

- ☐ yol fondu və istehlak fondu
☒ Yığım fondu; İstehlak fondu
☐ Büdcədən kənar fondlar; İstehlak fondu
☐ suda fondu; İstehlak fondu
☐ təqayüd fondu; əsas fondlar

398 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ rəqabətdən
☐ əsas vəsaitlərin dəyərindən
☒ məhsulun maya dəyərindən
☐ dövryyə aktivlərinin dəyərindən
☐ maddi aktivlərdən

399 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ dövryyə aktivlərinin dəyərindən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☐ maddi aktivlərdən
- ☒ məhsulun maya dəyərindən
- ☐ rəqabətdən

400 Mənfəətin ölçüsü bir başa nədən asılıdır?

- ☐ maddi aktivlərdən
- ☒ məhsulun maya dəyərindən
- ☐ əsas vəsaitlərin dəyərindən
- ☐ dövryyə aktivlərinin dəyərindən
- ☐ rəqabətdən

401 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☐ yığım fondunun bölgüsündən;

402 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ mənfəətin bölgüsündən;
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☐ yığım fondunun bölgüsündən;
- ☐ istehlak fondunun bölgüsündən

403 Müəssisədə istehsal olunmuş məhsulun dəyərinin bölgüsü nədən başlayır?

- ☐ istehlak fondunun bölgüsündən
- ☒ satışdan gələn mədaxilin bölgüsündən;
- ☐ xalis mənfəətin bölgüsündən
- ☐ yığım fondunun bölgüsündən;
- ☐ mənfəətin bölgüsündən;

404 Vahid büdcə təsnifatına uyğun olaraq maliyyələşdirilməsi yerli gəlirlər və mərkəzləşdirilmiş gəlirlərdən ayrılan vəsait hesabına həyata keçirilən xərc:

- ☐ Bələdiyyə büdcələrinin xərcləri
- ☒ Dövlət büdcəsinin yerli xərcləri.
- ☐ Yerli büdcələrin xərcləri
- ☐ Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri.
- ☐ Büdcə subsidiyası

405 Dövlət büdcəsində müəyyən normativlərə uyğun olaraq dövlət büdcəsi gəlirlərindən yerli gəlirlər çıxdıqdan sonra formalaşan gəlir:

- ☐ Yerli büdcələrin gəlirləri
- ☒ Dövlət büdcəsinin mərkəzləşdirilmiş gəliri
- ☐ Dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəliri
- ☐ Dövlət büdcəsinin Ehtiyat Fondu
- ☐ Bələdiyyələrin gəlirləri

406 Dövlət büdcəsi nəyi ifadə edir?

- ☐ Dövlətin xüsusi məqsədlə yaratdığı pul fondunun formalaşdırılması üzrə münasibətləri

- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun formalaşdırılması üzrə münasibətləri
- ☒ Dövlətin əsas pul fondunun formalaşdırılması və istifadəsi üzrə münasibətləri.
- ☐ Dövlətin mərkəzləşdirilmiş pul fondunun istifadəsi üzrə münasibətləri
- ☐ Yerli büdcələrin gəlirləri

407 AR büdcə qanunvericiliyinə əsasən yerli büdcələrin gəlirləri və xərclərini tənzimləmək məqsədilə dövlət büdcəsindən ayrılan vəsait.

- ☐ Heç biri
- ☒ Dotasiya
- ☐ Subsidiya
- ☐ Subvensiya
- ☐ Büdcə ssudası

408 Bu vergi növlərindən hansı vasitəli vergilərə aiddir.

- ☐ Sadələşdirilmiş sistem üzrə vergilər
- ☒ Əlavə dəyər vergisi
- ☐ Hüquqi şəxslərin mənfəət vergisi
- ☐ Hüquqi şəxslərin torpaq vergisi
- ☐ Əmlak vergisi

409 Büdcə gəlirlərinin təsnifatı nədir?

- ☒ Müxtəlif səviyyəli büdcələrin gəlirlərinin mənbələrinə görə qruplaşdırılmasıdır
- ☐ Ölkənin büdcə sistemini təşkil edən bütün səviyyəli büdcələrin qruplaşdırılmasıdır
- ☐ Büdcə gəlirlərinin iqtisadi əlamətlərinə görə təsnifatıdır
- ☐ Büdcə təsnifatına uyğun olaraq müxtəlif səviyyəli büdcələrdən qanunvericiliklə nəzərdə tutulan tələbatları ödəmək üçün ayrılan vəsaitlərdir
- ☐ Variantların heç biri düz deyil

410 Aşağıdakılardan hansı vergilərin funksiyasına aiddir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Risk funksiyası
- ☐ Xəbərdarlıq funksiyası
- ☒ Həvəsləndirmə funksiyası
- ☐ Əmanət funksiyası

411 Aşağıdakılardan hansı vergilərin funksiyasına aid deyil?

- ☐ Bölüşdürücü funksiya
- ☐ Fiskal funksiya
- ☐ Tənzimləyici funksiya
- ☒ Risk funksiya
- ☐ Nəzarət funksiya

412 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurum təmin edir?

- ☐ Dövlət Gömrük Komitəsi;
- ☐ Nazirlər Kabineti
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☒ Vergilər Nazirliyi;
- ☐ Maliyyə Nazirliyi

413 Verginin obyektı:

- ☐ Vergi ödəməkdən azad olandır.
- ☐ Vergidən tam və ya qismən azad olmaq deməkdir

- ☐ Vergi obyektı vahidindən verginin həcmidir
- ☒ Vergi qoymaya məruz qalan əmlak və ya gəlirlərdir
- ☐ Vergini ödəyəndir.

414 Bunlardan hansı dövlət büdcəsinin vergili gəlirlərinə aiddir?

- ☐ Transfərlər
- ☐ Gömrük rüsumu üzrə daxilolmalar
- ☐ Dövlət rüsumu üzrə daxilolmalar
- ☒ ƏDV üzrə daxilolmalar
- ☐ Torpaq və qətri-maddi aktivlərin satışından daxilolmalar

415 Aşağıdakı faydalı qazıntılardan hansı üzrə mədən vergisi yerli büdcəyə ödənilir?

- ☐ bənt
- ☐ daş duz
- ☐ sement xammalı
- ☒ yüksək möhkəmliyə malik çınqıl xammalı
- ☐ mişar daşları

416 Mədən vergisinin dərəcələri hansı qaydada müəyyən edilir?

- ☐ İqtisadi İnkişaf Nazirliyinin əmri ilə
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ Vergilər Nazirinin əmri ilə
- ☒ Nazirlər Kabinetinin qərarı ilə
- ☐ Maliyyə Nazirliyinin əmri ilə

417 Dövlət Neft Fondunun gəlirləri mənfəət vergisinə hansı dərəcə ilə cəlb olunur?

- ☐ 22 faiz
- ☐ 4 faiz
- ☐ 18 faiz
- ☒ vergi tutulmur
- ☐ 20 faiz

418 İllik gəlirin məbləği 5000 AZN olduqda fiziki şəxsin gəlir vergisini hesablayın:

- ☐ 1080AZN
- ☐ 1330 AZN
- ☐ 1500 AZN
- ☒ 1180AZN
- ☐ 1320 AZN

419 Bunlardan hansı dövlət büdcəsinin əsaslı gəlirlərinə aid deyil?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Dövlətin maddi ehtiyatlarının satışından daxilolmalar
- ☐ Əsas vəsaitlərin özəlləşdirilməsi
- ☒ Dövlət rüsumları üzrə daxilolmalar
- ☐ Torpağın və qeyri-maddi aktivlərin satışından daxilolmalar

420 Gömrük rüsumu nədir?

- ☐ Variantların heç biri düz deyil
- ☐ Hüquqi və fiziki şəxslərin öz maraqları dairəsində həyata keçirdikləri əməliyyatlara görə ödənilən ödənişdir
- ☐ Bazarlarda və satış yerlərində satış yerinə görə ödənilən ödənişdir
- ☒ Gömrük orqanları tərəfindən respublika ərazisinə malların idxalı və ixracı zamanı alınan ödənişdir
- ☐ Vergi orqanları tərəfindən respublika ərazisinə malların ixracı zamanı alınan ödənişdir

421 Əhalinin imkansız təbəqələrinə verilən ünvanlı sosial yardım haradan ödənilir?

- ☐ Dövlət Sosial Müdafiə Fondundan
- ☐ Dövlət Neft Fondundan
- ☐ Rayon (şəhər) icra hakimiyyəti orqanlarının büdcəsindən
- ☒ Dövlət büdcəsindən
- ☐ Yol Fondundan

422 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir? 1. İqtisadi İnkişaf Nazirliyi; 2. Vergilər Nazirliyi; 3. Nazirlər Kabineti; 4. Maliyyə Nazirliyi; 5. Dövlət Gömrük Komitəsi;

- ☐ 4; 5
- ☐ 2; 5
- ☐ 1; 3
- ☒ 2; 5
- ☐ 3; 4

423 Hazırda dövlət büdcəsinin gəlirlərində ən böyük paya malik vergi hansıdır?

- ☐ Torpaq vergisi
- ☐ aksizlər
- ☐ Əlavə dəyər vergisi
- ☒ Hüquqi şəxslərin mənfəətindən vergi
- ☐ Fiziki şəxslərin gəlirlərindən vergi

424 Dövlət büdcəsinin gəlirlər hissəsini əsasən hansı qurumlar təmin edir?

- ☐ Dövlət Statistika komitəsi
- ☐ Nazirlər Kabineti
- ☐ Prezident Aparatı
- ☒ vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- ☐ Maliyyə və İqtisadi İnkişaf Nazirlikləri

425 Büdcə xərcləri əsasən hansı sahələrə yönəlir?

- ☐ Maddi sahələrin inkişafına
- ☐ Pensiyaların ödənməsinə
- ☐ Dövlət müəssisələrinə, orduya və polisin saxlanması
- ☒ Bütün Dövlət xərclərinə
- ☐ Təhsil və səhiyyəyə

426 Dövlət büdcəsinin əsas gəlirləri hansıdır?

- ☐ Yalnız vergilərdən
- ☐ Kreditlərdən daxilolmalar
- ☐ Qrantlar
- ☒ Vergi və rüsumlar
- ☐ Dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar

427 Ölkəmizin dövlət büdcəsi əsasən nədən formalaşır?

- ☐ Fiziki şəxslərin gəlir vergisi
- ☐ Dövlət müəssisələrinin gəlirlərindən
- ☐ Neftin və qazın satışı
- ☒ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar və Neft Fondundan ayırmalar
- ☐ Fiziki və hüquqi şəxslərdən gəlir vergiləri, rüsumlar, iyanələr və Neft fondundan ayırmalar

428 Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsi neçə rəqəmlidir?

- ☐ 7
☐ 8
☐ 13
☒ 9
☐ 5

429 Büdcə gəlirlərinin təsnifatı hansı bölmələri əhatə edir: 1. vergili gəlirlər, qeyri-vergili gəlirlər; 2. Mülkiyyətdən və sahibkarlıq fəaliyyətindən gəlirlər, inzibati tədiyyələr və rüsumlar; 3. Dövlət mülkiyyətinin, dövlət torpaqlarının və əsaslı vəsaitlərinin özəlləşdirilməsindən, satışdan və icarəsindən daxilolmalar; 4. əsaslı gəlirlər və rəsmi qaydada alınan vəsaitlər; 5. Aşağı səviyyəli büdcələrdən alınan vəsaitdir.

- ☐ 4; 5
☐ 3; 4
☐ 1; 3
☒ 1; 4
☐ 3; 5

430 Vergilər hansı funksiyaları yerinə yetirir?

- ☐ Nəzarət
☐ Bölgü funksiyası
☐ Fiskal funksiya
☒ Xəbərdarlıq funksiyası
☐ Tənzimləyici funksiya

431 Dövlət rüsumu hansı hallarda ödənilir?

- ☐ Variantlar düz deyil
☐ Bazarlarda və yarmarkalarda satış yerlərinə görə
☐ Respublikaya malların idxalı zamanı
☒ Hüquqi və fiziki şəxslərdən, onların maraqları üçün xüsusi əməliyyatlar həyata keçirdikdə
☐ Respublikaya malların ixracı zamanı

432 Yerli büdcənin gəlirləri hansı yerli vergilər hesabına formalaşır?

- ☐ Hüquqi şəxslərin əmlak vergisi, hüquqi şəxslərin torpaq vergisi, hüquqi şəxslərin mənfəət vergisi, mədən mədən vergisi hesabına
☐ Sadələşdirilmiş sistem üzrə vergilər hesabına
☐ Aksiz vergisi, əlavə dəyər vergisi və hüquqi şəxslərin mənfəət vergisi hesabına
☒ Fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi və yerli əhəmiyyətli tikinti materiallarına mədən vergisi hesabına.
☐ Yalnız mədən vergisi hesabına

433 Reqressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin artmasıdır
☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
☐ Vergi qoyma məkanının genişləndirilməsidir

434 Proporsional vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldılmasıdır
☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır;
☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
☐ Vergi qoyma məkanının genişləndirilməsidir

435 Proqressiv vergi sistemi nədir?

- ☐ Vergi dərəcəsinin azaldırılmasıdır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi dəyişilməz qalır
- ☐ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi azalır
- ☒ Gəlirin səviyyəsi artdıqca vergi dərəcəsi artır
- ☐ Vergi qoyma məkanının genişləndirilməsidir

436 Vergi nədir?

- ☒ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində yalnız dövlət büdcəsinə köçürülən məcburi, fərdi və əvəzsiz ödənişlərdir
- ☐ Vətəndaşların öz maraqları dairəsində hər hansı bir əməliyyatı həyata keçirmək üçün dövlət büdcəsinə ödədiyi vəsaitdir.
- ☐ Vergilər dövlətin və bələdiyyələrin fəaliyyətini maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən könüllü ödənişlərdir
- ☐ Variantlar düz deyil

437 Qüvvədə olan Vergi Məcəlləsinə əsasən respublikamızda neçə vergi növü tətbiq edilir?

- ☐ 14
- ☐ 8
- ☐ 7
- ☒ 19
- ☐ 5

438 Büdcə gəlirlərini təsnifatı:

- ☐ Büdcə xərclərinin funksional təsnifatına görə qruplaşdırılmasıdır
- ☐ Dövlət büdcəsinin gəlirlərinin yaranma müddətinə görə qruplaşdırılmasıdır
- ☐ Gəlirlərin vergi növləri üzrə daxilolmalara görə qruplaşdırılmasıdır
- ☒ Dövlət büdcəsinin gəlirlərini yaranma mənbələrinə görə qruplaşdırılmasıdır;
- ☐ Dövlət büdcəsinin gəlirlərinin istifadəsinə görə qruplaşdırılmasıdır

439 Bakı şəhərində sadələşdirilmiş verginin dərəcəsi neçədir?

- ☐ .14
- ☐ .03
- ☐ .2
- ☒ .04
- ☐ .18

440 Vergi yoxlamalarının neçə növü var?

- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 10
- ☒ 2

441 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☐ 35 gün
- ☐ 20 gün
- ☐ 15 gün
- ☒ 30 gün

☐ 45 gün

442 Hansı xidmət maliyyə xidmətinə aid deyildir?

- ☐ borç öhdəlikləri vasitələri ilə bağlı əməliyyatlar
- ☐ səhmlərin tədavülü
- ☐ sığorta əməliyyatları
- ☒ inkasasiya xidməti
- ☐ investisiya fondlarının idarə edilməsi

443 Bütçə gəlirləri nədir?

- ☐ Xarici dövlətdən alınmış borədur
- ☐ Bütün səviyyəli bütçələrin maliyyə vəsaitləri və bütçədənkənar fondların məcmusudur;
- ☐ Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş maliyyə vəsaitləridir;
- ☒ Dövlətin funksiyalarını yerinə yetirilməsi üçün mərkəzləşdirilmiş maliyyə vəsaitidir
- ☐ Beynəlxalq kreditlərdir

444 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

445 Bir vergitutma obyektindən eyni növ vergi neçə dəfə tutula bilər?

- ☐ beş dəfə
- ☐ istənilən qədər.
- ☐ iki dəfə
- ☒ bir dəfə
- ☐ üç dəfə

446 Hansı vergi növü aztəminatlı əhəlinin həyat səviyyəsinin aşağı düşməsinə daha çox təsir edir.

- ☐ bütçədənkənar fondlara ödəmələr
- ☐ torpaq vergisi
- ☐ mənfəət vergisi
- ☒ ƏDV
- ☐ fiziki şəxslərin əmlak vergisi

447 Aksizlər üzrə hesabat dövrü hansı dövrdür?

- ☐ dekada
- ☐ rüb
- ☐ il
- ☒ ay
- ☐ yarım il

448 Gəlir vergisi hansı dərəcələrlə hesablanır?

- ☐ 14,20,35,45 faiz
- ☐ 0,12,30,35 faiz
- ☐ 12,35 faiz
- ☒ 14,30 faiz
- ☐ 12,20,30,35 faiz

449 Torpaq vergisinin ödəyiciləri kimlərdir?

- ☐ həyətyanı torpaq sahələri
- ☐ ancaq torpaq sahəsi olan bütün hüquqi şəxslər
- ☐ ancaq torpaq sahəsi olan bütün fiziki şəxslər
- ☒ Azərbaycan Respublikası ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr
- ☐ torpaq sahələrindən yalnız sahibkarlıq məqsədi üçün istifadə edən şəxslər

450 Dövlət büdcəsinin gəlirlərinə nə aiddir.?

- ☐ milli varidat
- ☐ MG
- ☐ mənfəət
- ☒ dolayı vergilər
- ☐ istehlak fondu

451 Bütçə profisiti nədir?

- ☐ gəlirlərin xərclərə bərabərliyi
- ☐ gəlirlərin xərclərdən kiçik və bərabər olması.
- ☐ gəlirlərin xərclərdən üstün və ya bərabər olması.
- ☐ xərclərin gəlirləri üstələməsi
- ☒ gəlirlərin xərcləri üstələməsi

452 ƏDV-nin dərəcəsi neçədir?

- ☐ 28 faiz
- ☐ 10 faiz
- ☐ 22 faiz
- ☒ 18 faiz
- ☐ 15 faiz

453 Aşağıda göstərilən hallardan hansı olduqda bazar qiyməti tətbiq edilir?

- ☐ malların açıq hərracda satışı zamanı
- ☐ ƏDV tətbiq edilən malların təqdim edilməsi zamanı
- ☐ aksizli malların satışı zamanı
- ☒ barter əməliyyatlarının aparılması zamanı
- ☐ ƏDV tətbiq edilən xidmətlərin göstərilməsi zamanı

454 Aşağıdakı faydalı qazıntılardan hansı yerli əhəmiyyətli tikinti materiallarına aid edilir?

- ☐ təbii qaz
- ☐ mişar daşı
- ☐ daş duz
- ☒ tikinti qumları
- ☐ kvarts qumları

455 Aşağıdakılardan hansı dövlət vergilərinə aid deyildir?

- ☐ hüquqi şəxslərin əmlak vergisi
- ☐ yol vergisi
- ☐ aksizlər
- ☒ fiziki şəxslərin əmlak vergisi
- ☐ hüquqi şəxslərin torpaq vergisi

456 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur:

- ☐ birbaşa; dolayı
- ☒ cari; əsaslı

- ☐ fiskal
- ☐ mudafiə; iqtisadi
- ☐ sosial; iqtisadi

457 İqtisadi məzmunundan aslı olaraq büdcə xərcləri mövcud olur: 1. birbaşa; 2. cari; 3. əsaslı; 4. dolayı; 5. fiskal;

- ☐ 1; 4
- ☒ 2; 3
- ☐ 1; 3
- ☐ 1; 5
- ☐ 3; 5

458 Büdcələrarası münasibətlər mövcuddur:

- ☐ ancaq konfederal dövlətlərdə
- ☐ federal və konfederal dövlətlərdə
- ☒ inzibati-ərazi bölgüsünə malik istənilən dövlətlərdə
- ☐ ancaq unitar dövlətlərdə
- ☐ ancaq federal dövlətlərdə

459 Butun səviyyələrdə büdcələrin formalaşması və istifadəsi zamanı dövlətin həyata keçirdiyi tədbirlərin məcmusu necə adlanır:

- ☐ büdcə prosesi
- ☐ büdcə mexanizmi
- ☐ büdcə hüququ
- ☐ büdcə planlaşdırması
- ☒ büdcə siyasəti;

460 Büdcə sisteminin səviyyələrinin miqdarı nədən asılıdır:

- ☐ prezidentdən və parlamentdən
- ☐ idarəetmə və hakimiyyət orqanlarının səlahiyyətlərindən
- ☒ ölkənin dövlət quruluşundan
- ☐ büdcə sisteminin quruluşu prinsiplərindən
- ☐ iqtisadi məqsədyönlülükdən

461 Büdcənin icrası üsullarına aiddir: 1.xəzinədarlıq; 2. xəzinədarlıq-bank; 3. büdcə-vergi; 4. maliyyə; 5. kredit-bank;

- ☐ 1; 2; 3
- ☒ 1; 2; 5
- ☐ 1; 4; 5
- ☐ 1; 3; 5
- ☐ 3; 4; 5

462 Büdcənin xüsusi gəlirlərinə aiddir:

- ☐ maliyyə yardımı
- ☐ milli gəlir
- ☒ vergili gəlirlər və qeyri vergili gəlirlər
- ☐ dövlət büdcədənənkənar fondların vergili gəlirləri
- ☐ xəzinədarlıq öhdəlikləri

463 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir? 1. milli gəlir; 2. vergili gəlirlər; 3. dövlət krediti; 4. qeyri vergili tədiyyələr; 5. milli varidatın bir hissəsi;

- ☐ 4; 5

- ☐ 1; 3
☐ 2; 4
☐ 3; 5
☒ 1; 5

464 İnstitutsional maliyyə sisteminə aid olane göstərin:

- ☐ dövlət krediti
☐ dövlət büdcəsi
☒ qanunverici orqan
☐ bələdiyyə budcəsi
☐ büdcədənəknar fondlar;

465 Dövlət maliyyəsinə bir başa aid deyildir;

- ☐ Dövlət büdcəsinin yerli gəlirləri və xərcləri
☒ Yerli büdcələrin gəlirləri və xərcləri;
☐ Dövlət müəssisələrinin maliyyəsi
☐ Dövlət krediti
☐ Dövlət Sosial Müdafiə Fondunun xərcləri;

466 Dövlət büdcəsindən NMR büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə əvəzsiz olaraq verilən maliyyə vəsaiti necə adlanır?

- ☐ Transfərtlər
☐ Subvensiya
☐ Heç biri
☒ Dotasiya
☐ Ssuda

467 Vahid büdcə təsnifatında nəzərdə tutulmamışdır:

- ☐ Büdcə xərclərinin funksional təsnifatı;
☒ Büdcə kəsirinin maliyyələşmə mənbələrinin təsnifatı
☐ Büdcə xərclərinin iqtisadi təsnifatı;
☐ Büdcə xərclərinin funksional və iqtisadi təsnifatı;
☐ Büdcə xərclərinin təşkilatlar üzrə təsnifatı

468 Büdcənin xüsusi gəlirlərinə aiddir: 1. vergili gəlirlər; 2. qeyri vergili gəlirlər; 3. dövlət büdcədənəknar fondların vergili gəlirləri; 4. maliyyə yardımı; 5. xəzinədarlıq öhdəlikləri; 6. dövlət borcları;

- ☐ 2 4
☐ 3 6
☒ 1 2
☐ 3 4
☐ 4 6

469 Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında əsas mənbə kimi nə çıxış edir?

- ☐ amortizasiya ayırmaları;
☒ milli gəlir və milli varidatın bir hissəsi
☐ vergili və qeyri vergili tədiyyələr
☐ dövlət krediti
☐ gömrük rüsumları

470 İnstitutsional maliyyə sisteminə aiddir: 1. prezident; 2. qanunverici orqan; 3. icraedici orqan; 4. büdcədənəknar fondlar; 5. dövlət büdcəsi; 6. dövlət krediti;

- ☐ 3; 4; 5

- ☒ 1; 2; 3
- ☐ 4; 5; 6
- ☐ 2; 5; 6
- ☐ 1; 3; 5

471 Bütçə təsnifatı ifadə edir: 1. rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını; 2. bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını; 3. bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını ; 4. kəsirin maliyyələşdirilməsi mənbələrini 5. bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;

- ☐ 1; 5
- ☐ 1; 3
- ☒ 2; 4
- ☐ 3; 5
- ☐ 4; 5

472 Hökumət vergi dərəcələrinin səviyyəsini aşağı salaraq nəyə nail olur?

- ☐ faiz dərəcələrinin artım sürətinin qarşısını almağa
- ☐ inflyasiyanın tempini azaltmağa
- ☐ kreditlərin həcmi azaltmağa
- ☒ işsizliyin səviyyəsini azaltmağa
- ☐ amortizasiya ayırmalarının həcmi artırmağa

473 Bütçə təsnifatı ifadə edir:

- ☐ bütün səviyyələrdə bütçənin gəlir və xərc maddələrinin təsnifatını;
- ☒ bütçənin gəlir və xərclərinin qruplaşdırılmasını, həm də kəsirin maliyyələşdirilməsi mənbələrini
- ☐ rəqəmli kodla ifadə edilmiş bütçə maddələrinin qruplaşdırılmasını;
- ☐ bütün səviyyələrdə bütçə gəlirlərinin və xərclərinin qruplaşdırılmasını
- ☐ bütün səviyyələrdə bütçə maddələrinin məcmusunu

474 Bütçə prosesində aktiv iştirakçı qismində iştirak etmir:

- ☐ bütçədənkənar fondlar;
- ☐ icraedici orqanlar
- ☒ vergiödəyiciləri;
- ☐ qanunverici orqan
- ☐ bütçə vəsaitlərinə sərəncam verənlər;

475 Yerli bütçənin tarazlaşdırılması.

- ☐ Yerli bütçənin gəlirlərinin artırılmasıdır
- ☒ Yerli bütçənin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli bütçənin öz mədəxil mənbələrinin və bələdiyyələrin yerli bütçə vəsaiti barədə sərəncam vermək barəsində müstəsna hüququnun olmasıdır
- ☐ Mərkəzi dövlət bütçəsinin xərclərinin səviyyəsinin onun gəlirlərinə uyğunlaşdırılmasıdır
- ☐ Yerli bütçənin müstəqilliyidir

476 İterativ bütçə tərtibi nəyi nəzərdə tutur?

- ☐ Bütçənin şəffaf tərtibini
- ☒ Bütçənin ehtiyacların imkanlara uyğunlaşdırılaraq tərtibini
- ☐ Bütçənin “aşağıdan yuxarıya” doğru formalaşmasını
- ☐ bütçənin “yuxarıdan aşağıya” doğru formalaşmasını
- ☐ Bütçənin tərtibini

477 Aşağıdakılardan hansı bütçə təhlilinin yox, bütçə qiymətləndirməsinin predmetidir?

- ☒ Bütçələrarası əlaqələr
- ☐ Ayrı-ayrı xərc maddələrinin ümumi xərcdəki payı
- ☐ Ayrı-ayrı gəlir növlərinin ümumi gəlirdəki payı
- ☐ Bütçə kəsirinin ÜDM-ə nisbəti
- ☐ İnflyasiya

478 Əsas şəffaf bütçə prinsipi hansıdır?

- ☐ Konfidensiallıq
- ☐ variantların hamısı düzdür
- ☐ Ədalətlik
- ☒ Hesabatlılıq
- ☐ Komplekslilik

479 Yerli bütçələr necə qəbul edilir?

- ☐ Milli Məclisdə
- ☒ Bələdiyyə Şuralarında
- ☐ Ümumi bütçənin daxilində
- ☐ Rayon icra hakimiyyəti tərəfindən
- ☐ Rayon maliyyə şöbəsi tərəfindən

480 Dövlət bütçəsinin layihəsini hansı qurum və qurumlar müzakirə edib qəbul edir?

- ☐ Gömrük Komitəsi
- ☐ Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi
- ☒ Milli Məclis
- ☐ Prezident Aparatı
- ☐ Nazirlər Kabineti və Maliyyə Nazirliyi

481 Bunlardan hansı bütçələrarası münasibətlərin məqsədlərinə daxil deyil?

- ☐ Variantlardan hamısı düzdür
- ☒ Ərazinin xərc ehtiyaclarının obyektiv qiymətləndirilməsi.
- ☐ Ərazi inkişarının tarazlaşdırılması;
- ☐ Ümumdövlət xarakterli məsələlərin həlli və ümummilli maraqların təmini
- ☐ Ayrıca ərazi üzrə təşəbbüslərin inkişafı üçün stimulların yaradılması;

482 Yerli bütçə nədir?

- ☐ Dövlət bütçəsinin tərkib hissəsidir;
- ☒ Ayrıca bələdiyyə qurumunun mərkəzləşdirilmiş maliyyə resursları fondudur.
- ☐ Dövlətin pul vəsaiti fondudur
- ☐ Bələdiyyə müəssisələrinin maliyyə vəsaitləri fondudur
- ☐ Qanunverici orqandır;

483 Bütçə təsnifatı nədən ibarətdir:

- ☐ Bütçə gəlirlərinin gəlir mənbələri üzrə təsnifatından
- ☒ Bütçə gəlirlərinin və xərclərinin iqtisadi, təşkilati və funksional qruplaşdırılmasından;
- ☐ Bütçə xərclərinin funksional təsnifatından
- ☐ Bütçədən kənar fondların təsnifatından.
- ☐ Bütçə xərclərinin təşkilati təsnifatından

484 Bütçə ili hansı müddəti əhatə edir?

- ☐ Oktyabrın 1-dən sentyabrın 30-dək olan dövrü;
- ☒ Yanvarın 1-dən dekabrın 31-dək olan dövrü;
- ☐ Variantlar düz deyil

- ☐ İyunun 1-dən yanvarın 1-dək olan dövrü
- ☐ Martın 1-dən oktyabrın 31-dən olandövrü;

485 Azərbaycan Respublikasının büdcə sistemi hansı qanunla tənzimlənir?

- ☐ nazirlər Kabinetinin qərarı ilə
- ☒ “Büdcə sistemi haqqında” AR-nın Qanunu ilə;
- ☐ “Sığorta haqqında” Qanunla
- ☐ Vergi Məcəlləsi ilə
- ☐ AR-nın Konstitusiyası ilə

486 Subsidiya nədir?

- ☐ Kreditdir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə və hüquqi şəxslərə verilən əvəzsiz maliyyə vəsaitidir.
- ☐ Büdcə ssudasıdır
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan maliyyə vəsaitidir.
- ☐ Borc faizidir

487 Subvensiya nədir?

- ☐ Dövlət büdcəsindən yerli büdcələrə istifadə təyinatı göstərilmədən ayrılan çaliyyə vəsaitidir.
- ☒ Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə məqsədli verilən maliyyə vəsaitidir.
- ☐ büdcə ssudasıdır
- ☐ Büdcə sekvestiridir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.

488 Dotasiya nədir:

- ☒ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri tənzimləmək məqsədi ilə müəyyən müddətdə verilən maliyyə vəsaitidir.
- ☐ Dövlət büdcəsindən yerli büdcələrə geri qaytarılmaq şərti ilə verilən maliyyə vəsaitidir.
- ☐ Yerli büdcələrdən hüquqi şəxslərə verilən maliyyə vəsaitidir

489 Büdcənin əsas yerinə yetirdiyi funksiyalar:

- ☐ Bölgü; stimullşdırıcı
- ☐ Tənzimləyici və nəzarət
- ☐ Əmanət və nəzarət
- ☒ Bölgü və nəzarət
- ☐ Fiskal; stabilləşdirici

490 Hansı vergilər dövlət büdcəsinə ödənilir: 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. ƏDV 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- ☐ 4; 5
- ☐ 2; 5
- ☒ 2; 3
- ☐ 1; 4
- ☐ 3; 5

491 Hansı vergi yerli vergiyə aid deyildir? 1. fiziki şəxslərin torpaq vergisi 2. fiziki şəxslərin gəlir vergisi 3. hüquqi şəxslərin torpaq vergisi 4. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 5. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

- ☐ 1; 4
- ☒ 2; 3
- ☐ 4; 5
- ☐ 2; 5
- ☐ 3; 5

492 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini seçib göstərin. 1. qaytarılmamaq şərti, 2. planın yerinə yetirilməsi 3. öhdəliklərin yerinə yetirilməsi 4. məqsədli istifadə 5. xalq təsərrüfatının prioritet istiqamətləri

- ☐ 4; 5
- ☐ 1; 5
- ☐ 3; 5
- ☐ 1; 3
- ☒ 1; 4

493 Büdcə tarazlığı nədir?

- ☐ Pulun dövriyyədə çox olması;
- ☐ Büdcə gəlirlərinin büdcə xərclərini üstələnməsi;
- ☐ İnflyasiya
- ☐ Büdcə xərclərinin büdcə gəlirlərini üstələnməsi;
- ☒ Büdcənin gəlir və xərclərinin bərabərliyi

494 Maddi və prosesual normalarla

- ☐ variantların heç biri düz deyil
- ☐ Maddi normalarla
- ☒ Konstitusiya ilə
- ☐ Beynəlxalq hüquq normaları ilə

495 Büdcə quruluşunun tərkib hissəsini nə təşkil edir?

- ☐ Sığorta sistemi
- ☒ Büdcə sistemi
- ☐ Dövlət nəzarəti
- ☐ Maliyyə sistemi
- ☐ Büdcə prosesi

496 Büdcə nədir?

- ☐ Dövlət xəzinəsidir.
- ☒ Dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondudur.
- ☐ Dövlətin qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ Pul münasibətləridir.
- ☐ Dövlətin mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

497 Hansı vergi yerli vergiyə aid deyildir?

- ☐ fiziki şəxslərin əmlak vergisi
- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☒ hüquqi şəxslərin torpaq vergisi
- ☐ fiziki şəxslərin torpaq vergisi

498 Dövlət vəsaitlərinin istifadəsi prinsiplərini göstərin.

- ☐ idarə
- ☐ idarə, qaytarılmamaq şərti
- ☒ qaytarılmamaq şərti, məqsədli istifadə

- ☐ planın yerinə yetirilməsi
- ☐ xalq təsərrüfatının prioritet istiqamətləri

499 Dövlət büdcəsini kim təsdiq edir?

- ☒ Milli məclis
- ☐ Nazirlər kabineti
- ☐ Prezident
- ☐ 2, 4, müddələr.
- ☐ Maliyyə nazirliyi

500 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin. 1. dotasiya; ssuda; 2. subvensiya; 3. dövlət borcları; 4. emissiya; 5. qiymətlər arasında fərqin örtülməsi;

- ☐ 1; 5
- ☒ 1; 2
- ☐ 3; 4
- ☐ 4; 5
- ☐ 3; 5

501 Müasir dövrdə mövcud olan büdcə tənzimlənməsinin metodlarını göstərin.

- ☐ qiymətlər arasında fərqin örtülməsi; transfertlər; emissiya; ssuda
- ☒ dotasiya; subvensiya; ssuda; transfertlər; subsidiyalar
- ☐ subsidiya, dövlət borcları, dotasiya;
- ☐ dotasiya; dövlət krediti
- ☐ subvensiya; dövlət borcları; emissiya; ssuda

502 Mərkəzləşdirilmiş pul fondların əmələ gəlməsi və istifadəsinin forma və metodlarının məcmusu dedikdə nə başa düşülür?

- ☐ Büdcə planlaşdırılması
- ☒ Büdcə mexanizmi
- ☐ Büdcə
- ☐ Büdcə münasibətləri
- ☐ Büdcə prosesi

503 Büdcə sisteminin təşkili prinsipini seçib göstərin: 1. mərkəzlilik; 2. universallıq; 3. vahidlik; 4. aşkarlıq; 5. ədalətlilik;

- ☐ 4; 5
- ☒ 3; 4
- ☐ 1; 3
- ☐ 2; 5
- ☐ 1; 2

504 Büdcə prosesi nədir?

- ☐ büdcənin baxılması və qəbulu;
- ☒ büdcə layihəsinin hazırlanması, baxılması, təsdiqi və icrası;
- ☐ büdcə layihəsinin hazırlanması, baxılması və nəzarət
- ☐ büdcənin qəbulu, icrası və nəzarət;
- ☐ büdcənin qəbulu və icrası;

505 Dövlət büdcəsində hansı vəziyyət daha əlverişli sayılır?

- ☐ büdcənin xərclər hissəsinin qismən icra edilməsi
- ☐ büdcənin gəlirlər hissəsinin tam icra edilməsi;
- ☐ xərclərin gəlirləri üstələməsi;

- ☐ gəlirlərin xərcləri üstələməsi
- ☒ gəlirlərin xərclərə bərabərliyi

506 Dövlət büdcəsi nədir?

- ☒ dövlətin əsas maliyyə planı
- ☐ dövlətin maliyyə proqramı;
- ☐ dövlətin maliyyə aləti;
- ☐ xərclər smetası
- ☐ dövlətin iqtisadi siyasətinin maliyyə konsepsiyası;

507 Azərbaycan Respublikasının büdcə sistemi neçə səviyyədən ibarətdir:

- ☐ hər il dəyişir
- ☒ iki
- ☐ üç
- ☐ bir
- ☐ dörd

508 Büdcə sisteminin təşkili prinsipi hansıdır:

- ☐ ədalətlik
- ☐ mərkəzlilik
- ☒ mərkəzlilik, unversallıq;
- ☐ unversallıq
- ☐ vahidlik

509 Büdcə sistemi dedikdə nə başa düşülür?

- ☐ büdcə münasibətləri
- ☒ büdcələrin məcmusu
- ☐ büdcə təşkilatları
- ☐ fondlar
- ☐ maliyyə sistemi
- ☐ mərkəzləşdirilmiş

510 2010-cu ilin dövlət büdcəsi hansı yönümlüdür?

- ☐ İnvestisiya yönümlü
- ☒ Sosial və investisiya yönümlü
- ☐ Hamısı düzdür
- ☐ Biznes yönümlü
- ☐ Sosial yönümlü

511 Büdcə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir? 1. balanslaşdırma 2. müqayisə 3. qruplaşdırma 4. nəzarət 5. təhlil

- ☐ 4; 5
- ☒ 2; 3
- ☐ 1; 3
- ☐ 3; 5
- ☐ 1; 5

512 İstehlak büdcəsi nədir?

- ☐ İnflyasiyanın səviyyəsidir
- ☒ Ev təsərrüfatının orta statistik büdcəsidir
- ☐ Dövlətin xərclərinin ümumi məbləğidir
- ☐ müəssisə və təşkilatların cari xərcləridir

- ☐ Orta aylıq əmək haqqıdır

513 Bütçənin inkişaf proqnozu nədir?

- ☐ Bütçə sisteminin qurulması prinsipidir
☒ Bütçənin gəlir və xərc hissələrinin inkişaf yollarının və ehtimal olunan hədlərinin qiymətləndirilməsidir
☐ Yalnız bütçə gəlirlərinin artımının qiymətləndirilməsidir.
☐ Bütçə prosesinin son mərhələsidir
☐ Bütçənin xüsusi gəlirlərinin planlaşdırılmasıdır

514 Bütçə vəsaitinin baş sərəncamçısı hansı dövlət orqanıdır?

- ☐ AR Dövlət Statistika Komitəsi
☐ AR-nın Milli Məclisi
☒ AR Maliyyə Nazirliyi
☐ Dövlət Gömrük Komitəsi
☐ Vergilər Nazirliyi

515 Bütçə təhlili həyata keçirilən zaman hansı üsullardan istifadə edilir?

- ☐ Balanslaşdırma və qruplaşdırma
☒ Müqayisə və qruplaşdırma
☐ Variantların hamısı düzdür
☐ Nəzarət və müqayisə
☐ Qruplaşdırma və nəzarət

516 Bütçəyə nəzarətin formalarını seçib göstərin: 1. İdarəetmə 2. Qanunvericilik 3. İnzibati 4. Qabaqcadan və cari 5. Sonradan

- ☐ 4; 5
☒ 2; 3
☐ 3; 4
☐ 3; 5
☐ 1; 3

517 Bütçə təhlilinin məqsədi nədir? 1. bütçənin tərtibi və icrasının nəticələrinin qiymətləndirilməsi 2. hökumətin maliyyə-bütçə siyasətinin əsaslandırılması 3. bütçənin formalaşması zamanı göstəricilərin parametrlərinin əsaslandırılması 4. bütçənin plan göstəricilərinin yerinə yetirilməsinə mane olan amillərin və səbəblərin aşkarlanması 5. bütçənin tərtibi və icrası zamanı ehtiyatların aşkar edilməsi, bütçəyə gəlirlərin tam, vaxtında və stabil yığılmasının təmin edilməsi, bütçə vəsaitlərinin səmərəsiz və məqsədsiz istifadəsinə səbəb olan bütçə vəsaitlərini alanların fəaliyyətində çatışmamaqlıqların aşkar edilməsi 6. bütçə xərclərinin iqtisadi və sosial səmərəliliyinin müəyyən edilməsi 7. bütçənin tərtibi və icrası gedişində maliyyə orqanlarının işində çatışmamazlıqların aşkar edilməsi və bu çatışmamazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanması 8. bütçə prosesinin və bütçələrarası münasibətlərinin təkmilləşdirilməsi

- ☐ 6,7,8
☒ Hamısı
☐ 1,3,5,6
☐ 1,2,3,8
☐ 4,5,6,7

518 Bütçəyə nəzarətin formaları hansılardır?

- ☐ İdarəetmə və inzibati
☒ Qanunvericilik və inzibati
☐ Qabaqcadan və cari
☐ Sonradan
☐ Özünüidarəetmə

519 Bütçə profisiti:

- ☐ Mədəxil və məxaric bərabərdir
- ☐ Hamısı düzdür
- ☐ Variantlar düz deyil
- ☒ Mədəxil məxaricindən çoxdur
- ☐ Mədəxil məxaricindən azdır

520 Aşağıdakı mülahizələrdən hansı daha düzgündür?

- ☐ Dövlət büdcəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən çox olur
- ☐ Variantların heç biri düz deyil
- ☒ Dövlət büdcəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən 20-30 faizi qədər olur
- ☐ Dövlət büdcəsinin illik gəlirinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcmindən bir qədər az olur
- ☐ Dövlət büdcəsinin illik gəlirlərinin ümumi məbləği adətən ölkənin illik ümumi daxili məhsulunun (ÜDM) həcminə bərabər olur

521 Bütçə sekvestri nədir?

- ☐ Bütçə ssudasıdır.
- ☒ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin gəlirləri yerinə yetirilmədikdə bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır
- ☐ Sekvestr – yerli büdcənin gəlirləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.
- ☐ Sekvestr-yerli büdcənin xərcləri yerinə yetirildikdə, müdafiə olunan xərc maddələri istisna olmaqla bütçə ilinin qalan ayları üzrə xərclərin müəyyən olunmuş qaydada ixtisarıdır.

522 Bələdiyyə büdcəsinin vəsaiti əsasən hansı mənbələrdən toplanır?

- ☐ variantların heç biri düz deyil
- ☐ Könüllü ianələrdən
- ☒ Yerli vergi və ödənişlərdən
- ☐ Dövlət büdcəsindən
- ☐ Qrantlardan
- ☐ Sığorta fondlarından

523 Bütçədən birbaşa yararlanan insanlar hansılardır: 1.Hərbiçilər 2. Uşaqlar 3. İş adamları 4. Diplomatlar

- ☐ 1,3,4
- ☒ 1,2,4
- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☐ 1,2,3,4

524 Dövlət büdcəsinin icrası ilə əsasən hansı hökumət qurumu məşğul olur?

- ☐ Vergilər Nazirliyi
- ☒ Maliyyə Nazirliyi
- ☐ Milli Bank
- ☐ Prezidentin İcra Aparatı
- ☐ Nazirlər Kabineti

525 Sizi əhatə edən mühitdə hansı fəaliyyət növləri dövlət büdcəsindən maliyyələşir?

- ☐ Suyun verilməsi
- ☐ Pensiyanın verilməsi

- ☐ Təbii qazın verilməsi
- ☐ Elektrik enerjisinin verilməsi
- ☒ Ali məktəblərdə müəllimin əmək haqqı

526 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə xərclənir?

- ☐ Avro
- ☐ Türk lirəsi
- ☒ Milli valyuta
- ☐ ABŞ dolları
- ☐ ABŞ dolları və manat

527 Büdcə prosesinin əsas mərhələlərini ardıcılıqla düzün; 1. büdcənin icrası 2. təsdiqi, 3. icrasına dair hesabatın hazırlanması; 4. müzakirəsi 5. Büdcə layihəsinin tərtibi,

- ☐ 5; 4; 1; 2; 3
- ☐ 5; 4; 2; 3;
- ☒ 5; 4; 2; 1;
- ☐ 5; 3; 4; 2; 1
- ☐ 3; 2; 5; 1; 4

528 Büdcə prosesinin əsas mərhələləri hansılardır?

- ☐ Büdcə layihəsinin tərtibi və icrası
- ☒ Büdcə layihəsinin tərtibi, müzakirəsi və təsdiqi, büdcənin icrası və icrasına dair hesabatın hazırlanması
- ☐ Büdcənin müzakirəsi
- ☐ Büdcəyə nəzarət
- ☐ Büdcə layihəsinin icrası

529 Dünya təcrübəsində büdcə kəsirinin qəbul edilən həddi:

- ☐ ÜDM-un 30%-i həcmində
- ☒ ÜDM-un 2-3%-i həcmində;
- ☐ ÜDM-un 10-15%-i həcmində
- ☐ ÜDM-un 50%-i həcmində
- ☐ İnflyasiyanın mövcud səviyyəsi

530 Aksizlər hansı mənbədən tutulur?

- ☐ işçilərin əmək haqqından
- ☒ müəssisənin mədaxilindən
- ☐ Ümumi mənfəətdən
- ☐ qalıq mənfəətindən
- ☐ əmtəənin maya dəyərindən.

531 Aksizli malların ixracı vergiyə necə cəlb olunur?

- ☐ Vergidən azad olunur;
- ☒ Aksizli malların ixracı sıfır dərəcəsi ilə vergiyə cəlb olunur.
- ☐ Bütün cavablar səhvdir
- ☐ Bütün aksizli malların ixracı 15% dərəcəsi ilə vergiyə cəlb olunurlar
- ☐ Həncinin mallar üçün müəyyən edilmiş aksiz dərəcələri üzrə vergi cəlb olunurlar

532 Mənfəət vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ dekada
- ☒ il
- ☐ ay
- ☐ rüb

☐ yarım il

533 Fiziki şəxslərin gəlir vergisi üzrə hesabat dövrü aşağıdakılardan hansıdır?

- ☐ dekada
☒ il
☐ ay
☐ rüb
☐ yarım il

534 Bunlardan hansı fiziki şəxslərin gəlirlərinə aid edilmir?

- ☐ muzzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir
☒ mənfəət
☐ muzzdlu işlə əlaqədar əldə edilən gəlir
☐ əmək haqqı
☐ vergilərdən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər

535 Vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

- ☐ Vergilər Nazirinin əmri ilə
☒ Vergi Məcəlləsinə dəyişiklik edilməklə
☐ Prezidentin fərmanı ilə
☐ Nazirlər Kabinetinin qərarı ilə
☐ Maliyyə Nazirinin əmri ilə

536 Aşağıdakı fiziki şəxslərdən hansıları torpaq vergisi üzrə güzəştədən istifadə etmək hüququ olan fiziki şəxslərə aiddirlər?

- ☐ himayəsində azı 3 nəfər olan şəxslər
☒ müharibə veteranları
☐ təqaüdçülər
☐ əmək veteranları
☐ büdcə təşkilatının işçiləri.

537 Vergilər üzrə borclar hansı sıra qaydası ilə ödənilir?

- ☐ faiz, verginin hesablanmış məbləği, maliyyə sanksiyası
☐ verginin hesablanmış məbləği, maliyyə sanksiyası, faiz
☐ maliyyə sanksiyası, faiz və verginin hesablanmış məbləği
☒ verginin hesablanmış məbləği, faiz, maliyyə sanksiyası
☐ faiz, maliyyə sanksiyası, verginin hesablanmış məbləği

538 Vergi qanunvericiliyinin pozulması anından neçə il keçdikdə şəxs həmin qanunvericiliklə bağlı hüquqpozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz?

- ☐ dörd il
☐ bir il
☐ iki il
☒ üç il
☐ beş il

539 Vergi ödəyicisi vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə neçə dəfə məsuliyyətə cəlb oluna bilər?

- ☐ beş dəfə
☐ üç dəfə
☐ iki dəfə
☒ bir dəfə

☐ istənilən qədər

540 Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edildiyi gündən sonra neçə gün müddətində həyata keçirilir?

- ☒ 30 gün
☐ 45 gün
☐ 20 gün
☐ 15 gün
☐ 35 gün

541 Fiziki şəxslər gəlir vergisini hansı büdcəyə ödəyirlər?

- ☐ 80% -dövlət büdcəsinə, 20%- yerli büdcəyə
☐ yerli büdcəyə
☐ 50% - yerli büdcəyə; 50% dövlət büdcəsinə
☒ dövlət büdcəsinə
☐ büdcədən kənar fonda

542 Mənfəətdən vergi hansı dərəcə ilə tutulur?

- ☐ .18
☐ .27
☐ .24
☒ .2
☐ .22

543 Əmlak vergisinin ödəyicisi olan şəxslər kimlərdir?

- ☐ ancaq əcnəbilər
☐ ancaq sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
☐ ancaq Azərbaycan Respublikasının vətəndaşları
☒ Mülkiyyətində əmlakı olan fiziki şəxslər və müəssisələr
☐ müəssisələr

544 Azərbaycan Respublikasında gəlir vergisinin ödəyicisi kimlərdir?

- ☐ fiziki və hüquqi şəxslər
☐ Qeyri-rezident hüquqi şəxslər
☐ hüquqi şəxslər
☒ Rezident və qeyri-rezident fiziki şəxslər
☐ fərdi sahibkarlar

545 Vergi Məcəlləsi Azərbaycan Respublikası ərazisində hansı vergiləri müəyyən edir?

- ☐ yerli və muxtar respublika vergilərini
☐ ancaq dövlət və yerli vergiləri
☐ ancaq dövlət vergilərini
☒ dövlət, muxtar respublika və yerli vergiləri
☐ dövlət və muxtar respublika vergilərini

546 Vergi ödəyicisinin vergi öhdəliyi dedikdə nə başa düşülür?

- ☐ vergi borclarını ödəmək
☐ vergi bəyannaməsini vergi orqanına təqdim etmək
☐ verginin hesablanması
☒ vergini ödəmək
☐ vergi orqanında uçota durmaq

547 Fiskal inhisar vergiləri nədir?

- ☐ korporativ vergisi
- ☐ rüsum
- ☐ birbaşa vergi növü
- ☒ dolaylı vergi növü.
- ☐ gəlir vergisi

548 Dövlət gəlirlərinin mobilizə metodlarını qeyd edin:

- ☐ subsidiyalar
- ☐ subvensiyalar
- ☐ transfertlər
- ☒ borclar
- ☐ dotasiyalar

549 Advolor gömrük rüsumu nədir?

- ☐ vergi növüdür
- ☐ faktik qiymətlərdən ödəmələr
- ☐ mövcud güzəşt recimi.
- ☒ əmtəənin gömrük dəyərinə görə müəyyən olunmuş faiz
- ☐ protksionist

550 Aşağıdakı vergilərin hansıları dolaylı vergilərdir.

- ☐ əmlak vergisi, gəlir vergisi
- ☐ aksizlər; müəssələrin əmlak vergisi
- ☐ müəssələrin əmlak vergisi; ƏDV
- ☒ ƏDV; aksizlər
- ☐ gəlir vergisi; mənfəət vergisi; aksizlər

551 Dövlət gəlirlərinin formalaşmasında nələr iştirak edir:

- ☐ emissiya; subsidiya; dotasiya
- ☐ subvensiya; borclar; dolaylı vergilər; dotasiya
- ☐ dolaylı vergilər; borclar; dotasiya;
- ☒ vergilər; qeyri vergi daxilolmaları;
- ☐ subvensiya; subsidiya; dotasiya.

552 Hansı növ tədiyyələr birbaşa vergilərə aid deyildir?

- ☐ gəlir vergisi
- ☐ əmlak vergisi
- ☐ mənfəət vergisi;
- ☒ əlavə dəyər vergisi
- ☐ torpaq vergisi

553 Bütçə təşkilatlarında vəzifə maaşları necə müəyyən edilir?

- ☐ vahid tarif cədvəli ilə
- ☐ əmək kollektivinin qərarı ilə
- ☐ təşkilatın rəhbərliyinin qərarı ilə.
- ☐ yuxarı təşkilatın qərarı ilə.
- ☒ ştat cədvəli üzrə

554 Aşağıda qeyd olunan hansı sənəd büdcənin icrasında əsas operativ sənəd sayılır?

- ☐ büdcə müəssisələrinin sifarişi.

- ☐ büdcənin gəlirlər və xərclər balansı.
- ☒ büdcənin gəlirlər və xərclər cədvəli
- ☐ büdcənin smeta xərcləri
- ☐ təsdiq edilmiş büdcə layihəsi.

555 2010-cu ilin dövlət büdcəsində əsas hansı sahələrə diqqət yetirilmişdir? 1. Sosial sahələrə 2. İqtisadi sahələrə 3. Müdafiə sahəsinə 4. Biznes sahəsinə 5. İdarəetməyə

- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 3; 5
- ☐ 1; 5
- ☐ 1; 3

556 Dövlət xərcləri hansı prinsiplər əsasında həyata keçirilir?

- ☐ Vəsaitlərin ayrılmasında məhdudiyyət qoyulmaması; vəsaitlərin xərclənməsinin qaytarılmayan olması
- ☐ Vəsaitlərin məqsədli istiqaməti, vəsaitlərin qaytarılma şərti ilə ayrılması;
- ☒ Vəsaitlərin xərclənməsinin qaytarılmayan olması; vəsaitlərin məqsədli istiqaməti
- ☐ Qənaət reciminə əməl edilməsi; vəsaitlərin qaytarılma şərti ilə ayrılması
- ☐ Bu prinsiplərin hər biri doğrudur

557 Qanunvericiliklə nəzərdə tutulan tələbatı ödəmək üçün büdcədən ayrılan vəsait necə adlanır?

- ☐ subvensiya
- ☐ Dotasiya
- ☐ Büdcə ssudası
- ☐ Subsidiya
- ☒ Büdcə xərcləri;

558 Büdcənin icrasına maliyyə nəzarəti neçə formada həyata keçirilir?

- ☐ 4
- ☐ 6
- ☒ 3
- ☐ 2
- ☐ 5

559 Büdcə layihəsinin hazırlanması mərhələsi büdcə prosesinin neçənci mərhələsidir?

- ☐ 4
- ☒ 1
- ☐ 3
- ☐ 5
- ☐ 2

560 Bunlardan hansı müdafiə olunan xərc maddəsi deyil?

- ☒ İnvestisiya xərcləri
- ☐ Dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər
- ☐ Sosial müavinətlər və ödənişlər
- ☐ Əmək haqqı və ona üstəlik
- ☐ Variantların hamısı düzdür

561 Bunlardan hansı müdafiə olunan xərc maddəsidir?

- ☐ Təhsil xərcləri
- ☐ İdarəetmə xərcləri
- ☐ İnvestisiya xərcləri

- ☐ Hərbi xərclər (müharibə şəraiti deyilsə)
- ☒ Əmək haqqı xərcləri

562 Aşağıdakılardan hansı büdcə xərclərinin təşkilati təsnifatına aiddir?

- ☐ Nəqliyyat və rabitə xərcləri
- ☐ Faizlər üzrə ödənişlər
- ☒ AR Təhsil nazirliyinə ayrılan vəsait
- ☐ Təhsil və səhiyyə xərcləri
- ☐ Əmək haqqının ödənilməsi

563 Büdcə xərclərinin təşkilati təsnifatı nədir?

- ☐ büdcə xərclərinin qanunvericiliyə uyğun olaraq müxtəlif prinsiplər üzrə qruplaşdırılmasıdır.
- ☒ Büdcənin xərclərinin qanunvericiliyə uyğun olaraq müvafiq vəzifə və funksiyaları həyata keçirən dövlət və ya özünüidarəetmə orqanları və təşkilatlar üzrə qruplaşdırılmasıdır.
- ☐ Variantların heç biri düz deyil
- ☐ Büdcə xərclərinin iqtisadi əlamətinə görə qruplaşdırılmasıdır.
- ☐ Büdcə xərclərinin gəlirlərlə təmin olunmayan məbləğidir

564 Bunlardan hansı büdcənin qeyri-istehsal sahələrinin xərclərinə aid deyil?

- ☐ Mənzil – kommunal təsərrüfatı xərcləri
- ☒ Sənaye və tikinti xərcləri
- ☐ Elm və təhsil xərcləri
- ☐ Səhiyyə xərcləri
- ☐ Qeyri-maddi istehsal sahələri

565 Aşağıdakılardan hansıları büdcənin cari xərclərinə aiddir: 1. Malların alınması və xidmətlərin haqqının ödənilməsi, əməyin ödəniş fondu, əmək haqqına üstəlik 2. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 3. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər 4. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 5. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 6. Ölkə daxilində kreditlərin verilməsi, xarici kreditlərin verilməsi, xaricdən kreditlərin qaytarılması

- ☐ 1,3,5
- ☒ 1,2,3
- ☐ 4,5,6
- ☐ 1,4,6
- ☐ 2,3,5

566 Bunlardan hansıları büdcənin əsaslı xərclərinə aiddi: 1. Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir 2. Dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər 3. Ölkə daxilində kreditlərin verilməsi, xaricə kreditlərin verilməsi, xaricdə kreditlərin qaytarılması 4. Əməyin ödəniş fondu, əmək haqqına üstəlik 5. malların alınması və xidmətlərin haqqının ödənilməsi 6. faizlər üzrə ödənişlər, daxili borc üzrə ödənişlər, subsidiyalar, transfertlər 7. Mənfəətsiz işləyən müəssisələrə ödənişlər, əhaliyə ödənişlər, xarici ölkələrə cari ödənişlər

- ☐ 1,4,6
- ☒ 1,2,3
- ☐ 4, 7, 6
- ☐ 3,5,6
- ☐ 2,4,7

567 Aşağıdakı hallardan hansı büdcə vəsaitlərindən istifadənin səmərəliliyini (faydalılığını) artırır?

- ☐ Büdcə gəlirlərinin sürətlə artırılması, sosial xərclərin çoxaldılması
- ☒ Büdcə vəsaitinin istifadəsində hesabatlılığın, şəffaflığın və vətəndaş nəzarətinin gücləndirilməsi
- ☐ Variantların hamısı düzdür

- ☐ Bütçə prosesi müddətinin azaldılması
- ☐ Bütçə prosesinin qapalılığın artırılması

568 Bütçə ssudaları nəyə deyilir?

- ☐ Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir.
- ☐ Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Bütçə sekvestri
- ☒ Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə, eyni zamanda yerli büdcələrdən bələdiyyə təşkilatlarına qaytarılmaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir
- ☐ Bütçə ssudaları-dövlət büdcəsindən yerli büdcələrə qaytarılmamaq şərti ilə ərzində müəyyən müddətə verilən maliyyə vəsaitidir

569 Müdafiə olunan xərc maddələri aid edilir? 1. Əmək haqları, 2. İnvestisiya xərcləri 3. Müavinətlər, 4. Müdafiə xərcləri 5. İqtisadi xərclər

- ☐ 4; 5
- ☒ 1; 3
- ☐ 1; 4
- ☐ 3; 5
- ☐ 1; 5

570 Müdafiə olunan xərc maddələri nəyə deyilir?

- ☐ Bütçə kəsiri
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan gəlir maddələridir
- ☒ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunan xərc maddələridir
- ☐ Qanunvericiliyə uyğun olaraq sekvestr tətbiq olunmayan gəlir maddələridir

571 Dövlət büdcəsinin əsaslı xərclərinə aşağıdakılardan ibarətdir:

- ☐ Əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir, əməyin ödənilməs, uzunmüddətli kreditlər, kommunal xərclər, sair investisiyalar
- ☒ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), dövlət ehtiyatlarının yaradılması, torpaq və qeyri-maddi aktivlərin alınması, əsaslı ödənişlər
- ☐ İnvestisiyalar, əsaslı tikinti, təmir, uzunmüddətli kreditlər, subsidiyalar
- ☐ Əsas fondlara əsaslı vəsait qoyuluşu (əsas vəsaitlərin alınması, əsaslı tikinti, əsaslı təmir), uzunmüddətli kreditlər.
- ☐ Məl və xidmətlərin haqqının ödənilməsi, dotasiya

572 Sekvestr nəyə görə tətbiq edilir?

- ☐ bütçə maddələrini şərh etmək üçün
- ☒ bütçənin icrası prosesində xərclərin artmaması üçün
- ☐ bütçələrarası tənzimləmə üçün?
- ☐ dövlət xərcləri < dövlət büdcəsinin xərcləri
- ☐ bütçəyə nəzarət etmək üçün

573 Dövlət krediti nəyin tərkib hissəsidir?

- ☐ bank sisteminin
- ☒ maliyyə sisteminin
- ☐ idarəetmə sisteminin
- ☐ kredit sisteminin
- ☐ bütçə sisteminin

574 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır:

- ☐ bazar və qeyri bazar

- ☒ girovlu və girovsuz
- ☐ sabit (möhkəm) və üzən gəlirli
- ☐ sıfır kuponlu
- ☐ uduşlu və faizli

575 İstifadə olunan hesab planında bücənin icrası ilə əlaqədə istifadə olunan metodlar:

- ☐ Kassa və riyazi
- ☒ Kassa və xəzinədarlıq
- ☐ Xəzinədarlıq və riyazi
- ☐ Kalkulyasiya və riyazi
- ☐ Xəzinədarlıq və kalkulyasiya

576 Bütçə sisteminin ayrı-ayrı həlqələri arasında gəlirin bölgüsü.

- ☐ Mərkəzi Bank tərəfindən
- ☒ Dövlət Xəzinədarlığı tərəfindən
- ☐ Maliyyə Nazirliyi tərəfindən
- ☐ Vergi Nazirliyi tərəfindən
- ☐ Milli Məclis tərəfindən

577 Kassa metodu ilə bütçənin icrası neçə hissədən ibarətdir.

- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 2

578 Dövlət xəzinədarlığının obyektı.

- ☐ Kommersiya müəssisələrinin fəaliyyəti
- ☒ Bütçə vəsaitləri
- ☐ Bütçədən kənar fondların vəsaiti
- ☐ Korporativ müəssisələrin vəsaiti
- ☐ Qeyri – kommersiya müəssisələrinin vəsaiti

579 Bütçənin xəzinədarlıq vasitəsilə yerinə yetirilməsi dedikdə:

- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin bölüşdürülməsi
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunması
- ☒ Bütçənin yerinə yetirilməsinə cavabdeh olan təşkilatda bütün iştirakçılar tərəfindən vahid xəzinədarlıq hesabında şəxsi hesabın açılması
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin sərf olunmasına nəzarət etmək
- ☐ Xəzinədarlıq vasitəsilə bütçə vəsaitlərinin qorunması

580 Şəxsi hesabların məqsədi.

- ☐ Depozitlərin saxlanması
- ☒ Ayrı-ayrı hüquqi şəxslərin pul vəsaitlərinin toplanması
- ☐ Bütçə gəlirlərinin idarə olunması
- ☐ Bütçə xərclərinin istifadə edilməsi prosesinin idarə olunması
- ☐ Valyuta vəsaitlərinin toplanması

581 Bütçə gəlirləri təsnifatı kodları neçə bölmədən ibarətdir.

- ☐ 6
- ☒ 4
- ☐ 2

- ☐ 3
☐ 5

582 Büdcənin kassa icrası harada aparılır?

- ☐ Vergilər Nazirliyində
☒ Dövlət xəzinədarlığında
☐ Mərkəzi Bankda
☐ Beynəlxalq Bankda
☐ Büdcə təşkilatlarında

583 AR-da xəzinədarlığın bu funksiyasından istifadə edilmir:

- ☐ Büdcənin icrası
☒ Büdcənin tərtib edilməsi
☐ Büdcənin icrası üzrə əməliyyatların uçotu və maliyyə informasiya sistemi
☐ Audit xidməti
☐ Büdcənin icrası ilə bağlı maliyyə əməliyyatları

584 Dövlət xəzinədarlığının məqsədi.

- ☐ Büdcə prosesi iştirakçılarına nəzarət etmək
☐ Büdcə vəsaitlərini toplamaq
☐ Büdcə vəsaitlərinin proqnozunu hazırlamaq
☒ Büdcə vəsaitlərinin istifadəsini təmin etmək
☐ Büdcə prosesi iştirakçılarına xidmət göstərmək

585 Dövlət xəzinədarlığının predmeti.

- ☐ Bankların depotiv fəaliyyəti
☐ Bankların passiv əməliyyatları
☐ Kommersiya müəssisələrini maliyyə vəsaitləri ilə təmin etmək
☐ Bankların aktiv əməliyyatları
☒ Büdcə vəsaitlərindən səmərəli istifadə etməni təmin etmək

586 Dövlət xəzinədarlığı hansı qrupun nəzdindədir:

- ☐ Nazirlər Kabinetinin
☐ Milli Məclisin
☒ Maliyyə nazirliyinin
☐ Sərbəsdir
☐ Vergi Nazirliyinin

587 Büdcə xərcləri yeni xərclər təsnifatına uyğun olaraq bölünür:

- ☐ Xərclərin istehsal və tədavül təsnifatına görə
☒ Xərclərin funksional və iqtisadi təsnifatına görə
☐ Xərclərin istehsal və maliyyə təsnifatına əsasən.
☐ Xərclərin qeyri funksional və tədavül təsnifatına əsasən
☐ Xərclərin sabit və qeyrisabit təsnifatına görə

588 Xəzinədarlıq nəzarətinin subyektləri. 1. Kommersiya müəssisələrinin vəsaiti, 2. Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti. 3. Dövlət büdcəsinin vəsaiti, 4. büdcədən kənar fondların vəsaiti.. 5. Sığorta şirkətlərinin vəsaiti

- ☐ 1; 5
☐ 1; 3
☒ 3; 4
☐ 3; 5

☐ 4; 5

589 Xəzinədarlıq nəzarətinin formaları. 1. Kompleks təftiş, 2. Təmarik təftiş, 3. Əvvəlcədən nəzarət, 4. Opirativ nəzarət, 5. Daxili nəzarət,

- ☐ 4; 5
☐ 1; 3
☐ 3; 5
☐ 1; 5
☒ 3; 4

590 Dövlət xəzinədarlıq orqanının əsas vəzifəsi.

- ☐ Bütçə vəsaitinin mənbələrinin proqnozlaşdırılması, xərclərin sekvesterinin həyata keçirilməsi.
☐ Dövlət xəzinədarlıq orqanlarının bankda olan hesabına toplanmış vəsaitin dövlət krediti kimi verilməsi.
☒ Dövlət xəzinədarlığının banklarda olan hesabında dövlət büdcəsinin vəsaitlərinin toplanması, bölüşdürülməsi və istifadəsi
☐ Dövlət büdcəsinin vəsaitlərinin planlaşdırılması və qrant kimi paylanması
☐ Kommersiya müəssisələrinin vəsaitlərinin toplanmasına, istifadəsi və bölüşdürülməsi

591 Maliyyə nəzarətinin ən optimal sistemi.

- ☐ Audit Palatası
☒ Xəzinədarlıq
☐ Vergi Nazirliyi
☐ Maliyyə Nazirliyi
☐ Hesablama Palatası

592 Dövlət xəzinədarlıq orqanlarının fəaliyyəti nə ilə bağlıdır.

- ☐ Dövlət xəzinəsində maliyyə vəsaitinin toplanması ilə
☒ Dövlət və bələdiyyə maliyyəsinə aid olan maliyyə axınının toplanması və istifadəsilə.
☐ Bütçədə pul vəsaitlərinin toplanması ilə
☐ Kommersiya müəssisələrində maliyyə vəsaitlərinin istifadəsilə
☐ Qeyri kommersiya orqanlarında pul vəsaitlərinin istifadəsilə

593 Dövlət xəzinədarlıq sistemi dedikdə:

- ☒ Ödəniş sənədlərini yoxlayan həmin büdcənin mühasibat uçotunu aparan, büdcə hesabatları hazırlayan və büdcə vəsaitlərini maliyyə vasitəsilə idarə edilməsini təmin edən müəssisə
☐ Ayrı-ayrı həmcins olmayan subyektlərin məcmusu
☐ Ayrı-ayrı xəzinədarlıqların məcmusu
☐ Ayrı-ayrı forma və metodların məcmusu.
☐ Bütçə vəsaitlərinin istifadəsini təmin edən təşkilat

594 Xəzinədarlıq nəzarətinin subyektləri.

- ☐ Sığorta şirkətlərinin vəsaiti və dövlət kreditinin vəsaiti
☐ Dövlət müəssisələrinin vəsaiti, kommersiya banklarının vəsaiti
☐ Kommersiya müəssisələrinin vəsaiti, büdcədən kənar fondların vəsaitləri
☒ Dövlət büdcəsinin vəsaiti, büdcədən kənar fondların vəsaiti
☐ Hüquqi və fiziki şəxslərin vəsaiti.

595 Xəzinədarlıq nəzarətinin formaları.

- ☐ Daxili nəzarət, audit
☐ Təmarik təftiş, sonradan nəzarət
☐ Kompleks təftiş, əvvəlcədən nəzarət
☒ Əvvəlcədən nəzarət, opirativ nəzarət
☐ Opirativ nəzarət, sonradan nəzarət.

596 Xəzinədarlıq nəzarətinin metodu.

- ☐ Audit
- ☐ Moniorinq
- ☐ Təftiş
- ☒ Yoxlama
- ☐ Nəzarət

597 Xəzinədarlıq nəzarətinin növləri.

- ☐ İcraedici orqan, Hesablama Palatası.
- ☐ Dövlət; Maliyyə Nazirliyi.
- ☐ İcraedici orqanlar, audit.
- ☒ Dövlət, icraedici orqanları
- ☐ Hesablama Palatası, audit

598 İcmal büdcənin strukturu

- ☐ Dövlət büdcəsi və Ehtiyat fondu
- ☐ Dövlət büdcəsi, Naxçıvan Muxtar respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət neft Fondunun büdcəsi
- ☐ Dövlət büdcəsi, naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Neft Fondunun büdcəsi
- ☒ Dövlət büdcəsi, Naxçıvan Muxtar Respublikasının büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, Dövlət Neft Fondunun büdcəsi, xarici kreditlər
- ☐ Dövlət büdcəsi və Dövlət Neft Fondunun büdcəsi

599 Dövlət büdcəsinin vəsaitləri hansı valyuta növü üzrə formalaşır?

- ☐ Türk lirəsi
- ☐ AVRO
- ☐ ABŞ dolları
- ☒ Milli valyuta və ABŞ dolları
- ☐ Milli valyuta

600 İlin sonunda büdcədə artıq vəsait qaldıqda onun taleyi necə həll olunur?

- ☐ Variantlar düz deyil
- ☐ Nazirlər Kabinetinə verilir
- ☐ sahələr üzrə yenidən bölüşdürülür
- ☒ Növbəti ilin büdcəsinə daxil edilir və ya idarəetməyə verilir
- ☐ Milli Baznkn valyuta ehtiyatlarına daxil edilir

601 Dövlət büdcəsinin vəsaitləri hansı qurumun hesabında yerləşdirilir

- ☐ Ayrı-ayrı təsərrüfat subyektlərinin hesabında
- ☐ Nazirlər Kabinetinin
- ☐ Milli Bankın
- ☒ Mazliyyə Nazirliyi Dövlət Xəzinədarlıq İdarəsinin
- ☐ Nəzarət üçün Daxili İşlər Nazirliyinin

602 Büdcənin kassa icrası hansı prinsipə əsaslanır?

- ☐ Büdcə vəsaitlərinin səmərəli və qənaətlə istifadə edilməsi prinsipinə
- ☐ Büdcənin aşkarlığı prinsipinə
- ☐ Gəlir və xərclərin balanslaşdırılması prinsipinə
- ☒ Xəzinənin vahidliyi prinsipinə
- ☐ Büdcənin hüquqiliyi prinsipi

603 Büdcənin icrası nəyi əhatə edir:

- ☐ Variantların heç biri düz deyil
- ☐ Büdcənin icrası haqqında hesabatın hazırlanmasıdır
- ☐ Büdcə layihəsinin tərtibidir
- ☒ Büdcə vəsaitlərinin yığılması və istifadəsi proseslərini əhatə edir;
- ☐ Büdcəyə nəzarətdir.

604 Azərbaycanda büdcənin icrası sistemi hansıdır?

- ☐ smeta
- ☐ qarışıq
- ☐ Bank
- ☒ xəzinədarlıq
- ☐ dövlət

605 Xəzinədarlıq hansı orqanın təbəçiliyindədir?

- ☐ Milli bankın
- ☐ Parlamentin
- ☐ Hökumətin
- ☒ Maliyyə nazirliyinin
- ☐ Prezident aparatının

606 Azərbaycan Respublikasında müvəqqəti iş qabiliyyətinin itirilməsi ilə əlaqədar müavinat hansı mənbədən ödənilir?

- ☐ işçinin işlədiyi müəssisə və təşkilatdan
- ☒ Dövlət Sosial Müdafiə Fondundan
- ☐ Pensiya fondundan
- ☐ Sosial sığorta fondu
- ☐ İcbari tibbi sığorta fondundan

607 Dövlət büdcədənəkar fondlarının vəsaitlərindən istifadə tənzimlənir:

- ☐ Hesablama palatası tərəfindən
- ☒ icraedici orqan tərəfindən
- ☐ qanunverici orqan tərəfindən
- ☐ büdcədənəkar fondların özləri tərəfindən
- ☐ Mərkəzi bank tərəfindən

608 Təyinatına və məqsədinə görə büdcədənəkar fondlar formalaşa bilər:

- ☐ vergilər əsasında yaradılan fondlar
- ☐ strateji büdcədənəkar fondlar
- ☒ sahəvi büdcədənəkar fondlar
- ☐ sığorta haqları sayəsində yaradılan fondlar
- ☐ büdcə vəsaitləri əsasında yaradılan fondlar

609 Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən dövlət büdcədənəkar fondu əsasən nəyin əsasında formalaşır?

- ☐ dövlət kreditinin
- ☒ vergi ayırmalarının
- ☐ sığorta haqlarının
- ☐ fiziki şəxslərin ödəmələrinin
- ☐ büdcə təxsisatlarının

610 Hal-hazırda Azərbaycanda hansı dövlət büdcədənəkar fondları fəaliyyət göstərir: 1. Əhalinin dövlət məşğulluq fondu; 2. Pensiya fondu; 3. Sosial sığorta fondu; 4 Dövlət Sosial Müdafiə Fondu; 5. Neft fondu;

- ☐ 1; 5
- ☒ 4; 5
- ☐ 2; 3
- ☐ 3; 5
- ☐ 3; 4

611 Dövlət büdcədənkənar fondların formalaşması mənbələri ola bilməz:

- ☒ səhmlərin yerləşdirilməsi ilə əlaqədar emissiyon gəlir
- ☐ xüsusi vergilər
- ☐ sığorta haqqı;
- ☐ büdcə vəsaitləri
- ☐ borc vəsaitləri

612 Dövlət büdcədənkənar fondları bu:

- ☐ büdcə sisteminin maliyyə resurslarının baza mənbəyidir
- ☐ bütün maliyyə sistemi üçün maliyyə resurslarının baza mənbəyidir
- ☐ müəssisələrin büdcələrindən əlavə olaraq, müəssisələrdə yaradılan və istifadə olunan pul fondlarıdır
- ☐ istənilən təsərrüfat subyektinin yarada biləcəyi pul fondlarıdır
- ☒ konkret ictimai tələbatın maliyyələşdirilməsi üçün istifadə edilən və mərkəzləşdirilmiş səviyyədə formalaşdırılan pul fondlarıdır;

613 Dövlət Sosial Sığorta ödənişləri hansı göstəriciyə görə faiz nisbətində ödəniş həyata keçirilir?

- ☐ Cavabların heç biri düzgün deyil
- ☐ Müəssisənin amortizasiya fonduna nisbətən
- ☒ Müəssisənin əmək haqqı fonduna nisbətən
- ☐ Müəssisənin ümumi gəlirlərinə nisbətən;
- ☐ Müəssisənin xalis gəlirinə nisbətən

614 Dövlət Neft Fondunun gəlirlərinə aid deyil:

- ☐ Aktrhesabı ödənişlər
- ☒ Əlavə dəyər vergisi
- ☐ Göstərilənlərin hamısı fondun gəlirlərinə aiddir
- ☐ Fondun vəsaitinin yerləşdirilməsindən əldə edilən gəlir
- ☐ AR payına düşən xam neftin satışından əldə edilən gəlir (xərclər çıxılmaqla);

615 Büdcədənkənar fondlar bu əlamətə görə təsnifləşdirilə bilməz:

- ☐ əhatə dairəsinə görə
- ☒ dəyər əlamətinə görə
- ☐ statusa görə
- ☐ məqsədinə görə
- ☐ fəaliyyət dövrünə görə

616 Vəsaitlərin məqsədli xərc istiqamətindən asılı olaraq büdcədənkənar fondlara aid edilir: 1. sosial təyinatlı fondlar; 2 xüsusi yığım fondu; 3. ehtiyat fondu; 4. iqtisadi fondlar; 5. ammortizasiya fondu;

- ☐ 1, 5
- ☒ 1, 4
- ☐ 1, 2
- ☐ 1, 3
- ☐ 2, 4

617 Azərbaycanda hansı büdcədənkənar fondlar mövcuddur?

- ☐ Sosial sığorta fondu

- ☒ Neft fondu
- ☐ Prezidentin ehtiyat fondu
- ☐ Yol fondu
- ☐ Heydər Əliyev fondu

618 Dövlət Neft Fondunun hər il dövlət büdcəsinə köçürülən maliyyə vəsaiti necə adlanır?

- ☐ Dotasiya
- ☒ Transfert
- ☐ Ssuda
- ☐ Maliyyə yardımı
- ☐ Subvensiya

619 Aşağıdakılardan hansı biri büdcədən kənar dövlət fondu sayılır?

- ☐ Dövlət Büdcəsinin Ehtiyat Fondu
- ☐ Prezidentin Ehtiyat Fondu
- ☐ Hamısı
- ☒ Dövlət Neft Fondu
- ☐ Əmək haqqı fondu

620 Dövlət Neft Fondu ilə dövlət büdcəsinin əlaqəsi hansı formadaadır?

- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☒ Hər ikisi baş verir
- ☐ Fondun vəsaitinin bir hissəsi dövlət büdcəsinə transfert edilir
- ☐ Dövlət büdcəsi profisitinin bir hissəsi Fonda köçürülür
- ☐ Heç biri baş vermir

621 Pensiya fondu (vəsaitləri) hansı mənbələrdən formalaşır:

- ☐ Rüşumlar
- ☐ Qrantlar və Transfərtlər
- ☒ Sosial vergilər və transfərtlər
- ☐ Transfərtlər
- ☐ Sığorta haqları və qrantlar

622 Pensiya ödənişlərinə görə aşağıdakılardan hansı məsuldur?

- ☐ Ehtiyat Fondu
- ☒ Dövlət Sosial Müdafiə Fondu
- ☐ Dövlət büdcəsi
- ☐ Neft Fondu
- ☐ Bələdiyyə büdcəsi

623 Dövlət sosial müdafiə fonduna ödəmələr hansı mənbədən faizlə tutulur?

- ☐ yığım fondundan
- ☒ əmək haqqı fondundan
- ☐ məhsulun satışı ilə bağlı mədaxildən
- ☐ mənfəətdən
- ☐ ehtiyat fondundan

624 Təkrar dövriyyədə iştirak edə bilməyən istiqrazlar belə adlanır:

- ☐ sıfır kuponlu istiqrazlar
- ☐ mərkəzi hökumət tərəfindən buraxılan istiqrazlar
- ☐ qısamüddətli istiqrazlar
- ☒ qeyri bazar istiqrazları

- ☐ girovsuz istiqrazlar

625 Vəsaitlərin cəlb edilməsi üçün dövlət qiymətli kağızlarının buraxılması və yerləşdirilməsi dövlət kreditinin hansı forması vasitəsi ilə həyata keçirilir?

- ☐ Mərkəzi Bankın kreditləri
☐ təminatın verilməsi
☐ dövlət maliyyələşdirməsi
☒ dövlət istiqrazları
☐ dövlət korporativ qiymətli kağızları

626 Dövlət kreditinin əsas fərqləndirici amilinə nə aiddir?

- ☐ məhsuldar istifadə
☐ büdcə kəsirinin örtülməsi zəruriliyi
☐ dövlətin iştirakı mütləqdir
☒ qeyriməhsuldar istifadə
☐ büdcədənkənar fondların kəsirinin örtülməsi zəruriliyi

627 Dövlət borclarının əsas ödəmə mənbələri kimi çıxış edir:

- ☐ müəssisələrin vəsaitləri
☐ digər borclar
☐ büdcədənkənar fondların vəsaitləri
☒ vergilər
☐ vətəndaşların vəsaitləri

628 Dövlət krediti bu funksiyanı yerinə yetirmir:

- ☐ fiskal
☐ nəzarət
☐ tənzimləyici
☒ stimullaşdırıcı
☐ yenidənibölgü

629 Borc qiymətli kağızlar hansılardır? 1. istiqraz vəərəqəsi; 2. xəzinədarlıq öhdəlikləri; 3. səhmlər; 4. adlı səhmlər; 5. imtiyazlı səhmlər;

- ☐ 4; 5
☐ 3; 5
☐ 3; 4
☒ 1; 2
☐ 1; 5

630 Dövlət kreditinin bank kreditindən fərqi göstərin:

- ☐ Dövlət krediti müddətsiz olur
☐ Dövlət krediti yalnız uzunmüddətli olur
☐ Dövlət krediti yalnız qısamüddətli olur
☒ Dövlət kreditinin təminatı kimi dövlət mülkiyyətində olan bütün əmlak və ya onun gəlirləri çıxış edir
☐ Dövlət kreditinin təminatı olmur

631 Deflyasion dövlət maliyyə siyasəti nəzərdə tutur:

- ☐ İnflyasiyanın aradan qaldırılması yolları
☐ Uçot və digər faiz dərəcələrinin artırılması
☐ Dövlət xərclərinin artırılması
☒ Dövlət borcluluğunun artırılması
☐ İqtisadiyyatda vergi yükünün artırılması

632 Bu üstünlük dövlət istiqrazlarına aid deyil:

- ☐ Sahibi faiz gəlirilə məhdudlaşmaqla və SC-də səs vermək hüququndan məhrumdur
- ☐ Kreditin alınmasında ondan girov kimi istifadə olunması
- ☐ Aşağı faiz dərəcəsi ilə kreditin alınması
- ☒ Gəlirdən vergi tutulmur
- ☐ Dövlət stukturunun maliyyələşməsinə yönəldilmişdir

633 Dövlət krediti təmin edilir:

- ☐ Dövlətindaxili və xarici borcları
- ☐ Müəssə və əhalidən icbari qayda da vəsaitlərin alınması hesabına
- ☐ Müəssə və əhalini vergiləri hesabına
- ☒ Müəssə və əhali də müvəqqəti azad vəsaitlərin yaranmasını hesabına
- ☐ Kommersiya Banklarının mənfəətliliyi hesabına

634 Xarici dövlət borcu nədir?

- ☐ AR fiziki şəxslərin xarici dövlətlərdən aldığı borc
- ☐ Cavabların heç biri düzgün deyil
- ☐ Əsas borcalan öz öhdəliklərini yerinə yetirmədikdə onun zəmanət verdiyi öhdəliyi üzrə borcunun tam və ya qismən ödənilməsinə dair AR öhdəliyi
- ☐ AR adından AR rezidentləri ilə bağlanmış müqavilə öhdəlikləri üzrə borc
- ☒ AR adından AR qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc;

635 Xarici borc üzrə xidmət əmsalı nədir?

- ☐ Xarici borca görə ödənilmiş faiz ödənişlərinin və əsas məbləğin cəmidir
- ☐ Xarici borca görə bütün ödənişlərin xarici borc üzrə daxilolmaların həcminə nisbətidir;
- ☐ Dövlət kreditinin səmərəlilik göstəricisidir
- ☒ Xarici borca görə bütün ödənişlərin mal və xidmətlərin satışından valyuta daxilolmalarının həcminə nisbətidir
- ☐ Xarici borca görə ödənilmiş faiz məbləğinin borca olan nisbətidir

636 Dövlət zəmanətinə aşağıdakı halda xitam verilmir

- ☐ Dövlət büdcəsindən ayrılan vəsait çatmadıqda
- ☐ Zəmanət müddəti başa çatdıqda
- ☐ Zəmanət verilmiş öhdəliklər əsas borcalan və ya zəmanətçi tərəfindən tam icra edildikdə
- ☒ AR Nazirlər Kabineti zəruri hesab etdikdə
- ☐ Kreditor zəmanət üzrə hüquqlarından imtina etdikdə

637 Dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondu aşağıdakı mənbələr hesabına formalaşmışdır.

- ☐ Dövlət borcuna xidmətlə əlaqədar dövlət büdcəsində nəzərdə tutulan xərclərin il ərzində qənaət olunmuş hissəsi
- ☐ Dövlət zəmanətinin verilməsi üçün əsas borcalandan alınan birdəfəlik əvəzsiz haqq
- ☐ Dövlət büdcəsindən ayrılan vəsait
- ☒ AR Mərkəzi Bankından alınmış ssuda
- ☐ Təminat Fonduna yığılan vəsaitin idarə olunmasından əldə olunan gəlir

638 AR-nın dövlət müəssisələrinin borc almalar üzrə öhdəlikləri hansı hallarda dövlət borcu hesab edilir?

- ☐ Heç bir halda
- ☐ Borc alındığı halda
- ☐ Borc müqaviləsi bağladığı vaxtdan
- ☒ Dövlət zəmanəti verildiyi halda
- ☐) Hər bir halda

639 Aşağıdakılardan hansı dövlət kreditinə aiddir?

- ☐ Dövlət büdcəsindən verilən dotasiya

- ☒ Dövlət büdcəsindən verilən ssuda
- ☐ Dövlət büdcəsindən verilən subsidiya
- ☐ Dövlət büdcəsindən verilən subvensiya
- ☐ Dövlət büdcəsindən verilən büdcə krediti

640 Aşağıdakılardan hansı dövlət borc aktivini yaradır?

- ☐ Zəmanət verilmiş borclar
- ☐ Əhəlinin əmanətlərinin dövlət tərəfindən istifadəsi
- ☐ Dövlət istiqrazlarının yerləşdirilməsi
- ☒ Xəzinə ssudaları
- ☐ Ümumdövlət ssuda fondundan borc alınması

641 Daxili dövlət kreditinin subyektləri kimlər ola bilər? Səhv olanı göstərin:

- ☐ Öklə vətəndaşları
- ☐ Dövlət müəssisələri
- ☐ Büdcə sisteminin digər həlqələri
- ☒ Beynəlxalq Maliyyə təşkilatları
- ☐ Özəl müəssisələri

642 Büdcə kreditləşməsi termini dövlət krediti münasibətlərinin hansı formasına aiddir?

- ☐ Şərti dövlət kreditinə aiddir
- ☐ Xarici dövlət kreditinə aiddir
- ☐ Daxili dövlət kreditinə aiddir
- ☒ Kreditin münasibətlərinə aid deyil
- ☐ Həm daxili, həm də xarici dövlət kreditinə aiddir

643 Dövlət krediti vasitəsilə vəsaitlərin bölgüsü aşağıdakılar arasında baş verir. Səhv olanı göstərin:

- ☐ Xarici ölkələrin hüquqi və fiziki şəxsləri ilə dövlət büdcəsi arasında
- ☐ Beynəlxalq maliyyə-kredit institutları ilə dövlət büdcəsi arasında
- ☐ Dövlət büdcəsi ilə yerli büdcələr arasında
- ☒ Bələdiyyə büdcələri ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında
- ☐ Dövlət büdcəsi ilə ölkəmizin hüquqi və fiziki şəxsləri arasında

644 Dövlət krediti ümumi daxili məhsulun (ÜDM) dəyərəcə bölgüsünün hansı mərhələsində fəaliyyət göstərir?

- ☐ Bütün cavablar doğrudur
- ☐ Dövlət krediti ÜDM-in ilkin bölgüsü mərhələsində fəaliyyət göstərir
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsündə iştirak etmir;
- ☒ Dövlət krediti ÜDM-in yenidən bölgüsü mərhələsində iştirak edir
- ☐ Dövlət krediti ÜDM-in dəyərəcə bölgüsünü bütün mərhələlərində iştirak edir

645 Dövlət krediti münasibətlərində kreditor kimdir?

- ☐ Deyilənlərin hər biri düzgündür.
- ☐ Kredit münasibətlərinin istənilən iştirakçısı;
- ☐ Kredit götürən subyekt
- ☒ Borc təklif edən subyekt
- ☐ Borc götürmək istiyən subyektə zəmanət verən

646 Bunlardan hansı həm də maliyyə kateqoriyasıdır?

- ☐ Vətəndaş krediti
- ☐ Kommersiya krediti
- ☐ İpoteka krediti

- ☒ Dövlət krediti
☐ Bank krediti

647 Şərti dövlət krediti nədir?

- ☒ Şərti dövlət krediti dövlətin zəmanətçi sifətində çıxış etdiyi haldır
☐ Şərti dövlət krediti büdcə kreditinin formasıdır
☐ Şərti dövlət krediti yuxarı büdcə həlqəsindən aşağı büdcə həlqəsinə büdcə ssudasının ayrılmasıdır
☐ Şərti dövlət krediti dövlətin heç bir təminat vermədən borc öhdəlikləri götürməsidir
☐ Şərti dövlət krediti dövlətin bələdiyyələrdən borc almasıdır

648 Dövlət kreditinin bank kreditindən fərqli cəhətini göstərin.

- ☐ Bütün cavablar düzgündür
☐ Dövlət krediti müddətsiz olur, bank krediti isə müddətli olur
☐ Dövlət krediti ilə bank arasında fərq yoxdur
☒ Dövlət krediti qeyri-məhsuldar, bank krediti məhsuldar xarakterli olur;
☐ Bank krediti təminatlı, dövlət krediti təminatsız olur

649 Dövlət kreditinin səciyyəvi cəhəti hansıdır?

- ☐ Dövlət yalnız xarici dövlətlərdən borc ala bilər
☐ Dövlət krediti müddətsiz və təminatsız olur
☐ Dövlət krediti kredit kateqoriyası deyildir
☒ Dövlət kreditinin subyektlərindən biri kimi
☐ Dövlət kreditində dövlət yalnız borcalan kimi çıxış edir

650 Büdcə kəsirinin artması hansı iqtisadi fəsada səbəb ola bilər?

- ☐ İdxalat azalar
☐ Faiz dərəcələri artar
☐ İnflyasiya azalar
☒ Dövlət borcu artar
☐ İxracat azalar

651 Aşağıdakılardan hansılar büdcə kəsirinin örtülməsinə xidmət edir?

- ☐ Variantlar düz deyil
☐ Neft fondunun transferti
☐ Kreditlər
☒ Dövlət qiymətli kağızları
☐ Qrantlar

652 Büdcə ssudası nədir?

- ☐ Kreditdir
☐ Borc faizidir
☐ Dövlət büdcəsindən yerli büdcələrə gəlir və xərcləri təmzirləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaitidir
☒ Qaytarılmaq şərti ilə il ərzində müəyyən müddətdə verilən maliyyə vəsaitidir
☐ İnvestisiya vəsaitidir

653 İstiqraz vərəqi nədir?

- ☐ qısa müddətli bank krediti
☐ tədiyyə vasitəsi
☐ pay qiymətli kağızı
☒ borc qiymətli kağızı
☐ uzun müddətli bank krediti

654 İstiqraz vərəqinin konversiyası nədir?

- ☐ Xarici öhdəliklərin daxili öhdəliklərə çevrilməsi və əksinə
- ☐ bir qiymətli kağızın digərinə dəyişdirilməsi
- ☐ ödənilmə vaxtının dəyişdirilməsi
- ☒ istiqraz vərəqinin gəlirliliyinin dəyişdirilməsi
- ☐ dövlət istiqraz vərəqələrinin birləşdirilməsi

655 Dövlət kreditinə aşağıdakılar daxildir.

- ☐ yerli büdcələrə verilən vəsaitlər
- ☐ Büdcə ssudalarının verilməsi
- ☐ Milli Bankın banklararası verdiyi kreditlər
- ☒ dövlət tərəfindən buraxılan borc qiymətli kağızları
- ☐ Dövlət müəssisələrinin borc qiymətli kağızları;

656 Dövlət borcu hansı mənbələr hesabına ödənilir?

- ☐ dövlət sığorta şirkətlərinin vəsaitləri hesabına
- ☐ müəssisələrin gəlirləri hesabına
- ☐ məqsədli büdcədən kənar pul fondlarının hesabına
- ☒ dövlət büdcəsinin vəsaitləri hesabına
- ☐ dövlət müəssisələrinin vəsaitləri hesabına

657 Dövlət kreditinin funksiyalarını seçib göstərin?

- ☐ fiskal; nəzarət
- ☐ bölgü; nəzarəti
- ☐ bölgü; tənzimləmə; nəzarəti;
- ☒ fiskal; tənzimləmə;
- ☐ tənzimləmə; nəzarəti

658 Borc qiymətli kağızlar hansılardır?

- ☐ imtiyazlı səhmlər, istiqraz vərəqəsi
- ☐ veksəl; səhmlər; istiqraz vərəqəsi
- ☐ adlı səhmlər; veksəl;) xəzinədarlıq öhdəlikləri
- ☒ istiqraz vərəqəsi; veksəl;) xəzinədarlıq öhdəlikləri
- ☐ adlı səhmlər, veksəl

659 Dövlət Sosial Müdafiə Fondunun sosial sığorta xərclərinə aid edilir: 1) müvəqqəti iş qabiliyyətinin itirilməsi üçün verilən müavinat; 2) hamiləlik və doğuşla bağlı verilən müavinat; 3) işsizliklə bağlı müavinat; 4) əlillərə maddi kömək; 5) sosial pensiya;

- ☐ 3; 5
- ☐ 2; 4
- ☐ 3; 4
- ☒ 1; 2
- ☐ 4; 5

660 Sedent sığortalı qarşısında aşağıdakı məsuliyyəti daşıyır.

- ☐ Qismən
- ☐ Tam həcmdə
- ☐ Xüsusi saxlama məbləği həddində
- ☒ Təkrarsığorta müqaviləsində nəzərdə tutulan həddə
- ☐ Məsuliyyət limiti həddində

661 Aşağıdakılardan hansı şəxsi sığorta növü yığım xarakteri daşıyır.

- ☐ Hərbiçilərin sığortası
- ☐ Bədbəxt hadisələrə qarşı sığorta (fərdi)
- ☐ Ömürlük sığorta (ölüm halından)
- ☒ Həyatın qarışıq sığortası
- ☐ Səmişinlərin sığortası

662 Şəxsi sığorta hansı ölkədə daha çox inkişaf etmişdir.

- ☐ Yunanıstanda
- ☐ ABŞ-da
- ☐ Böyük Britaniyada
- ☒ Yaponiyada
- ☐ Almaniyada

663 Sığorta müqaviləsinin bağlanması faktı aşağıdakı ilə təsdiq edilir.

- ☐ Protokol
- ☐ Sertifikat
- ☐ Bordero
- ☒ Polis
- ☐ Akt

664 Əmlak sığortasında kontribusiya prinsipi nə deməkdir?

- ☐ Təkrarsığortada ödənişin qaytarılması
- ☐ Təkrar sığorta zamanı ödəniş qaydası
- ☐ Zərərin ödənilməsi
- ☒ İkiqat sığortalama zamanı zərərin sığortaçıları tərəfindən ödənilməsi üsulu
- ☐ Təkrarsığortada zərərin ödənilməsi

665 Sığortaçının xərcləri aşağıdakı qruplara bölünür.

- ☐ Sığorta ödənişi, əməliyyat xərci, vergi, icarə haqqı
- ☐ Sığorta ödənişi, sığorta ehtiyatların
- ☐ Əmək haqqı, amortizasiya, mükafat, sığorta ödənişi, vergi
- ☒ Sığorta ödənişi, sığorta ehtiyatlarına ayırma, əməliyyat xərci, preventiv tədbirlərə ayırma
- ☐ Əmək haqqı, mükafat

666 Sığortaçının xüsusi kapitalına aiddir:

- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları, kredit borclar
- ☐ Nizamnamə kapitalı, xüsusi kapital
- ☐ Nizamnamə kapitalı, sığorta ehtiyatları istehlak fondu
- ☐ Nizamnamə kapitalı, debitor borclar, ehtiyat kapita
- ☒ Nazamnamə kapitalı, əlavə kapital, ehtiyat kapimtalı

667 Kommersiya riski hansıdır?

- ☐ Siyasi risk
- ☐ İnflyasiya
- ☐ Tətil
- ☒ İflas
- ☐ Valyuta məhdudiyyətləri

668 Kredit sığortasının obyektini göstərin

- ☐ İstiqrazlar
- ☐ Mallar və xidmətlər
- ☐ Pul vəsaitləri

- ☒ Kommersiya və ya ticarət krediti
- ☐ Qiymətli kağızlar və istehsal ehtiyatları

669 Sığorta agenti fəaliyyət göstərir:

- ☐ üçüncü şəxsin adından
- ☐ Sığortaçının və ya sığortalının göstərişi ilə öz adından
- ☐ Sığortalının adından
- ☒ Sığortaçının adından
- ☐ Öz şəxsi təşəbbüsü ilə

670 Qeyri-proporsional təkrarsığorta müqavilələrinin formaları hansılardır?

- ☐ Kvota, Eksdent-zərər
- ☐ Kvota, limit
- ☐ Kvota, eksdent
- ☒ Eksdent-zərər, eksdent-zərərlik
- ☐ Limit, eksdent

671 Sığorta təsnifatı nədir?

- ☐ Sığortanın sahələri və növləri
- ☐ Sığortanın sahələrə, yarımsahələrə, tiplərə və tariflərə görə bölgüsü
- ☐ Sığortanın bazarlara, sahələrə və idarələrə görə bölgüsü
- ☒ Sığortanın sahələrə, yarım sahələrə, növlərə və formalarına görə bölgüsü
- ☐ Sığortanın aparılma formalarına görə bölgüsü

672 Lisenziya nəyə əsas verən sənətdir

- ☐ Sığorta növünə
- ☐ Sığortanın vergi ödəməsinə
- ☐ Sığorta agentini işə götürməyə
- ☒ Sığorta fəaliyyətinə
- ☐ Sığorta ödənişi almağa

673 İkiqat sığortalama nədir?

- ☐ Obyektin məbləğinin yarısının sığortalanması
- ☐ Obyektin 2 sığorta şirkətində sığortalanması
- ☐ Obyektin 2 dəfə sığortalanması
- ☒ Obyektin məbləğinin sığorta qiymətindən çox olması
- ☐ Obyektin 2 və daha çox şirkətində sığortalanması

674 Sığortaçının maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır? 1/Nizamnamə kapitalı 2/Sığorta ehtiyatları 3/Təkrar sığorta tədiyyələri 4/Topladığı sığorta tədiyyələri 5/Sığorta ödənişləri

- ☐ 2; 4; 5
- ☐ 3; 4; 5
- ☐ 1; 4; 5
- ☒ 1; 2; 3
- ☐ 1; 3; 5

675 Sığorta hadisəsi baş verdikdə sığortaçının sığortalıya ödədiyi məbləğ:

- ☐ Franşiza
- ☐ Sığorta tədiyyəsi (haqqı)
- ☐ Sığorta tarifi
- ☒ Sığorta ödənişi
- ☐ Sığorta məsuliyyəti

676 Sığortanın sahələrini seçib göstərin: 1. əmlak sığortası; 2. könüllü sığorta; 3. şəxsi sığorta; 4. icbari sığorta; 5. tibbi sığorta;

- ☐ 3, 4
- ☐ 2, 4
- ☐ 1, 2
- ☒ 1, 3
- ☐ 1, 5

677 İqtisadi münasibətlər sistemində sığorta hansı funksiyaları həyata keçirir? 1. yığım; 2. kəndit; 3. əmtəə; 4. risk; 5. qabaqlayıcı tədbirlər; 6. sosial;

- ☐ 2, 3, 4
- ☒ 1, 4, 5
- ☐ 1, 2, 3
- ☐ 1, 2, 6
- ☐ 2, 5, 6

678 Sığorta fondunun formalaşma mənbələri hansıdır:

- ☐ subvensiyalar
- ☐ xeyriyyə məqsədi ilə edilmiş ödənişlər
- ☐ vergilər
- ☒ könüllü ödənişlər
- ☐ transfertlər

679 Sığorta fondu hansı məqsədlər üçün formalaşdırılır:

- ☒ ziyanın ödənilməsi üçün
- ☐ hüquqi şəxsləri kreditləşdirmək üçün
- ☐ maliyyə dayanıqlığını təmin etmək üçün
- ☐ vergilərin ödənilməsi üçün
- ☐ investisiya məqsədi ilə pul vəsaitləri toplamaq üçün

680 Sığorta təsnifatında aparıcı bölmə hansıdır?

- ☐ sığorta yarımnovləri
- ☐ sığorta yarım sahə
- ☐ sığorta sahəsi
- ☒ sığorta növü
- ☐ sığorta formaları

681 Sığortanın maliyyə sabitliyinin əsasının mühüm elementləri hansılardır

- ☐ sığorta ödənişləri, sığorta ehtiyatları, nizamnamə kapitalı
- ☐ təkrarsığorta sistemi, sığorta tədiyyələri, sığorta ödənişi
- ☐ sığorta ehtiyatları, sığorta ödənişləri, sığorta tədiyyələri
- ☒ nizamnamə kapitalı, sığorta ehtiyatları, təkrar sığorta
- ☐ topladığı sığorta tədiyyələri, nizamnamə kapitalı, sığorta ehtiyatları

682 Əmlak sığortasının əsas prinsipləri hansılardır?

- ☐ Rentabellik, ekvivalentlik, subraqasiya
- ☐ Sığorta marağı, subraqasiya, rentabellik
- ☐ Kontribusiya, ekvivalentlik, sığorta marağı
- ☒ Subraqasiya, kontribusiya, sığorta marağı
- ☐ Ekvivalentlik, kontribusiya, subraqasiya

683 Riskin növlərinə görə sığorta müqaviləsi hansı müddətə bağlanır.

- ☐ 5 ilə 4 ildən 5 ilə qədər
- ☐ 2 ilə 2 ildən 3 ilə qədər
- ☐ 3 ilə 1ildən 2 ilə qədər
- ☒ 1 il 1 ildən çox olmayaraq
- ☐ 6 ay 9 aydan 4 ilə qədər

684 Sığorta təşkilatları hansı vəzifələri yerinə yetirməlidirlər?

- ☐ borc
- ☐ kredit
- ☐ sığorta və qeyri sığorta
- ☒ əmlak
- ☐ vergi

685 Şəxsi sığorta əmlak sığortasından nə ilə fərqlənir?

- ☐ ikisi də eynidir
- ☐ sığorta ödənişlərinin ölçüsü ilə
- ☐ ödəmələrin dövriliyi ilə
- ☒ sığorta obyektı ilə
- ☐ sığorta mükafatlarının ölçüsü ilə

686 Hansı funksiya sığortanın funksiyası deyildir?

- ☐ yenidən bəlgü
- ☐ nəzarət
- ☐ qarşısı alınma
- ☒ fiskal
- ☐ yığım

687 Fransıza nədir?

- ☐ sığorta növü
- ☐ sığorta ziyanının ödənilməsi
- ☐ bağlanan sığorta müqaviləsinin miqdarı
- ☒ sığorta şirkətinin ödəmədiyi ziyanın miqdarı
- ☐ sığorta müqaviləsindəki pozuntulara tətbiq edilən sanksiya

688 Şəxsi sığortanın hansı növü icbari sayılır?

- ☐ ölüm və əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığorta
- ☐ bədbəxt hadisələrdən sığorta
- ☐ uşaqların sığortası
- ☒ hərbiçilərin sığortası
- ☐ həyat sığortası

689 Sığortanın formalarını göstərin.

- ☐ könüllü və qeyri kommersiya
- ☐ kollektiv və fərdi
- ☐ kommersiya və qeyri kommersiya
- ☒ könüllü və icbari
- ☐ kommersiya və icbari

690 Sığortaçı kimdir?

- ☐ sığorta agentı
- ☐ sığorta ödənişi edən şəxs
- ☐ fiziki şəxs

- ☒ sığorta şirkəti
- ☐ sığorta premiyası alan şəxs

691 Borc öhdəliklərinin təminatından aslı olaraq istiqrazlar ayrılır: 1. girovlu 2. bazar və qeyri bazar; 3. uduşlu və faizli; 4. sıfır kuponlu; 5. girovsuz;

- ☐ 2, 4
- ☐ 1, 4
- ☐ 1, 2
- ☒ 1, 5
- ☐ 3, 4

692 İstehsal maya dəyərində daxil olan dəyişən xərcləri göstər

- ☐ nəqliyyat xərcləri
- ☒ material, yanacaq, enerji xərcləri
- ☐ ümumzavod xərcləri
- ☐ anbar xərcləri
- ☐ reklam xərcləri

693 Adətən milli valyutanın kursu artır:

- ☐ tədiyyə balansı qeyri tarazlı olanda
- ☒ tədiyyə balansı aktiv olanda;
- ☐ tədiyyə balansı passiv olanda;
- ☐ tədiyyə balansında kəsir olanda
- ☐ tədiyyə balansı tarazlı olanda

694 Maliyyə bazarının tərkibinə daxil deyildir:

- ☐ Pul bazarı
- ☒ İnnovasiya bazarı
- ☐ Sığorta bazarı
- ☐ Valyuta bazarı
- ☐ Qiymətli kağızlar bazarı;

695 Dünyanın ən qədim fond bircası hansıdır?

- ☐ Nyu York
- ☒ London
- ☐ Madrid
- ☐ Paris
- ☐ Tokio

696 İlkin qiymətli kağızlar bazarı:

- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
- ☐ Müəyyən olunmuş sayda nominalla məhdudlaşdırılan qiymətli kağızların emisiyası
- ☒ Qiymətli kağızların ilkin olaraq investorlar arasında yerləşdirilməsi
- ☐ Qiymətli kağızların satılması üçün (əldə edilməsi) potensial alıcının axtarışı
- ☐ Qiymətli kağızlar üzrə dövlət komitəsinin birinci idarəsi

697 Listing xidməti nədir:

- ☐ Qiymətli kağızların alıcı və satıcı arasındakı maliyyə hesablaşma forması
- ☒ Firmanın qiymətli kağızlarının Fond bazasında alqı-satqısına icazə verilməsi
- ☐ Qiymətli kağızların ilkin bazarda emisiyası
- ☐ Qiymətli kağızların minimal səviyyədə emissiyası
- ☐ Maliyyə risklərinin sığortalanması

698 Opsiön dedikdə nə başa düşülür?

- ☐ gələcək dövr üçün müəyyən əmtəənin alqı-satqısı ilə əlaqədar müqavilə
- ☒ əvvəlcədən razılaşdırılmış qiymətlərlə müəyyən dövr üçün alıcı ilə satıcı arasında aktivlərin satışı ilə bağlı ikitərəfli bağlanmış saziş;
- ☐ alıcı ilə satıcı arasında maliyyə hesablaşmaları forması
- ☐ guzəştli kredit növü
- ☐ əvvəlcədən nominal dəyəri müəyyənləşdirilmiş istiqraz vərəqi

699 İkinci qiymətli kağızlar bazarı bu:

- ☐ əlavə qiymətli kağızların emissiyasıdır
- ☒ ilkin bazarda satılmış qiymətli kağızların dövr etdiyi bazarıdır
- ☐ məhdud nominalli qiymətli kağızların müəyyən miqdarda emissiyasıdır
- ☐ investorlar arasında qiymətli kağızların ilkin yerləşdirilməsidir
- ☐ qiymətli kağızların mübadilə sferasıdır

700 Maliyyə bazarının strukturuna aid deyil:

- ☐ fond bazarı
- ☐ borc kapitalı bazarı
- ☐ sığorta bazarı
- ☐ kredit bazarı
- ☒ əmtəə və xidmətlər bazarı